

QARABAĞ

AZƏRBAYCANDIR



*"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir*

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 131 (6331) 28 iyul 2021-ci il Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Numan Kurtulmuş: "Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir"



Bu gün Gəncədə 44 günlük ikinci Qarabağ müharibəsində ermənilərin tördikləri insanlıqdan kənar hücumların baş verdiyi ərazidəyik. Bu insanlığa sişmayan, gecə...

Bax 7

Tələbələr peyvənd olunmanı necə qarşılıyır?



Azərbaycan Turizm və Menecem Universitetinin tələbəsi Aynur Ədil: "Covid-19 pasportunun tələb olunması ali təhsil müəssisələri üçün çox əhəmiyyətlidir..."

Bax 7

Azərbaycanın dinamik inkişafı dünya mətbuatında

Azərbaycanın sosial-iqtisadi inkişafı, islami dəyərlərin, islam mədəniyyət nümunələrinin mühafizəsi, islam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin ölkəmizə marağının artmasında əsas amillər-dəndir. Ümum-milli Lider...



Bax 8



**Sülhməramlılar
Xankəndidən çıxırlar -
Azərbaycan Ordusu
vəziyyətə nəzarət edəcək**



Bax 8

**Vaksinasiyaya
əməl etmək
COVID-19
bələsindən
xilas olmaqdır**



Bax 11

**İgor Korotçenko:
"Ermənistən Fransa
sülhməramlı
qüvvələrinin
gəlməsinə çalışır"**



Bax 13

**"Olimpiakos"un
baş məşqisi:
"Bakuya ciddi
itkilərlə
yollanacaqıq**



Bax 16

**"Pakistan və Azərbaycan bütün
məsələlərdə hər zaman bir-birini
dəstəkləyən qardaş ölkələrdir"**



Bax 2

Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



**Alımlar dünyada baş verən təbii
fəlakətlərin səbəbini açıqladı**

Ermənistanın növbəti
antirekord: 21.9 min erməni
Rusiya vətəndaşlığını alıb

Ermənistanda 2021-ci ilin yanvar-iyun ayları başqa bir rekordla əlamətdar olub. Ancaq bu "rekord" heç də Ermənistanın əhalisinin yaşayış...



Əli Əhmədov: "Bu gün Azərbaycan və Türkiye tarixlerinin ən şərəflə dövrünü yaşayır"

Türkiyə-Azərbaycan qar-
daşlığı "bir millət, iki
dövlət" prinsipi əsasında
qurulub. Həm Türkiyə,
həm də Azərbaycan...

Bax 5



Mustafa Şentop:
Türkiyə, Pakistan
və Azərbaycan
arasında xüsusi
birlik, dostluq,
qardaşlıq mövcuddur

Bax 4



**DTX: "Vətən
mühəribəsi
iştirakçılarından
rüşvət alan vəzifəli
şəxslər saxlanılıb"**

Bax 9

“Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiye Büyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəber verir ki, Türkiye Büyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırırdı.

Prezident İlham Əliyev Türkiye dövlətinin başçısının salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğanın çatdırmağı xahiş etdi.

Görüşdə Türkiye Büyük Millət Məclisi sədrinin ölkəmizə sefərinin Azərbaycanla Türkiye arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önemini toxunularaq bildirildi ki, Azərbaycan ve Türkiye prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiye arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.

Bakıda keçiriləcək Azərbaycan, Türkiye və Pakistan parlament sədrlerinin birinci üçtərəflı görüşünün önemi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiye və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiye, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolü qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənənda Avrasiyada yeni işbirliyi çə-

Prezident İlham Əliyev Türkiye Büyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



çivələri formalaşdırıldığı bildirildi. Görüşdə Azərbaycan və Türkiye parlamentlərarası əməkda-

lığıının da uğurla inkişaf etdiyi vurgulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibet-

lərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeyserin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəber verir ki, Pakistan Milli Assambleyasının sədri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırırdı.

Prezident İlham Əliyev Pakistan Prezidentinin və Baş nazirinin salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Arif Alviyə və İmran Xana çatdırmağı xahiş etdi.

Milli Assambleyanın sədri dövlətimizin başçısını 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətə təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini dedi.

Görüşdə Pakistan Milli Assambleyasının sədri ölkəmizə sefərinin ikitərəflı münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edildi. Həmcinin Pakistan, Türkiye və Azərbaycan parlamentlərinin sədlərinin üçtərəflı görüşünün əhəmiyyəti vurgulandı, bu görüşün qardaş ölkələr arasında üçtərəflili tərəfdəşliyin inkişafı işinə xidmət etdiyi

“Pakistan və Azərbaycan bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələrdir”

Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



qeyd olundu, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstək-

ləyən qardaş ölkələr olduğu bildirildi.

Görüşdə İkinci Qarabağ müharibəsi za-



Amerikalı qubernator:
Azərbaycanla Oklahoma ştatı arasında oxşarlıqlar çoxdur

Azərbaycanla Oklahoma ştatı arasında oxşarlıqlar çoxdur. Oklahoma da neft və qaz ixracı ile məşğuldur. Hazırda enerjimizin 40 faizini külək enerjisindən əldə edirik. Günəş enerjisindən istifadə imkanları üzərində işləyirik və Azərbaycanın bu sahədə çalışdığını, ölkənin alternativ enerji mənbələrinə maraqlı göstərdiyini görürük. Azərbaycandan yeni xələr çəkilib ki, bunun vasitəsilə Azərbaycan qazı Avropaya çıxış əldə edib. Burada təbii ki, ABŞ-in da dəstəyi olub.

AZƏRTAC xəber verir ki, bu sözleri Azərbaycanda sefərdə olan Amerika Birleşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stitt jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüne toxunan qubernator yüksək təəssüratları olduğunu deyib. “Biz enerji, şaxələnmə, yeni aeroportlar, dəmiryolları, yeni konstruksiya layihələri barədə müzakirələr apardıq. Görüşümüz səmimi idi. Həmcinin, təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında anlaşma memorandumu imzalandı. Oklahoma Universiteti azərbaycanlı tələbələrin ödəniş haqqının 57 faizini ödəməyə hazırlıdır. Hətta mənimlə birgə gələn heyətdə həmin universitetin profesoru da var. Səfərimizin məqsədlərindən biri də kənd təsərrüfatı sahəsində çalışılan şirkətlərimizi Azərbaycana cəlb etməkdir”, - deyə qubernator əlavə edib.

Azərbaycanın digər regionlarına da səfər etməyi planlaşdırıldıqını deyən Con Kevin Stitt bildirib: “Bakının kenarına səfər edəcəyəm, Gəncəyə də səfərim olacaq. Sizin insanlarınız qonaqpərvər, yemekləriniz dadlıdır”.

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

Prezident İlham Əliyev ABŞ-in Oklahoma ştatının gubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birleşmiş Ştatlarının Oklahoma ştatının gubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər uğurla inkişaf etdiyi bildirildi, ölü-

AZERTAC xəbər verir ki, gərüşdə Amerika Birleşmiş Ştatlarının Oklahoma ştatının gubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər uğurla inkişaf etdiyi bildirildi, ölü-

kəmizin ABŞ-in ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvələrindən Oklahoma ştatı ilə əməkdaşlığından məmənluq ifadə olundu.

Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi


"yaşıl enerji" və "ağlılı kənd" layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümidi etdiyi bildirdi.

Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdəşliq formatına çevriləcəyi vurğulandı.

Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil alıqları məmənluqla qeyd edildi. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonda xatirə hədiyyələri təqdim olundu.

Pakistan Milli Assambleyasının sədri: Azərbaycan Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində dünya hərb tarixində tayı-bərabəri olmayan Qələbə qazandı. Azərbaycan xalqını Zəfer münasibətlə təbrik edirəm. Şadəm ki, Azərbaycanı xalqının Qələbəsi Pakistan da qeyd olundu.



sər deyib: "Kəşmir məsələsində bizə dəstək göstərdiklərinə görə Azərbaycan və Türkiye hökumətlərinə təşəkkürümüz bildirirəm. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, ticarət əlaqələrinin inkişafı da çox əhəmiyyətlidir və iqtisadiyyatın inkişafı üçün geniş imkanlar açacaq".

O bildirib ki, ölkələrimiz koronavirusla mübarizədə səyələrini birləşdirməlidir. Zəngin təbii ehtiyatlarımızdan istifadə, mədəni əlaqələrin inkişafı müzakirə mövzusudur. Pakistanda Azərbaycan mədəniyyət mərkəzinin yaradılmasını istərdik.

keçirilən birgə iclasında söyləyib.

Pakistan parlamentinin sədri diqqətə çatdırıb ki, bu Qələbə şəhidlərin qanı bahasına əldə edilib. Allahdan şəhidlərə rəhmət və qazılara şəfa diləyən Əsəd Qey-



Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb

Iyulun 27-de Milli Məclisde Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlerinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb. AZERTAC xəbər verir ki, Bəyannaməni Milli Məclis sədri Sahibe Qafarova, Türkiyə Büyük Millet Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeyser imzalayıblar.

Milli Məclisin sədri Sahibe Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.



Türkiyənin Ədalət və İnkısap Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub



Diqqətə çatdırılıb ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarı milyon əhalisi olan və münaqış zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən

Türkiyənin Ədalət və İnkısap Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə sefəri çerçivəsində iyulun 27-də Gəncədə səfərdə olub.

AZERTAC-in bölge müxbiri xəber verir ki, səfərin məqsədi Yeni Azərbaycan Partiyası (YAP) və (AK Parti) arasında ikitərifli Əməkdaşlıq Protoko-



luna müvafiq olaraq, "Şuşa Beyannamesi: milli-mənəvi dəyərlərimizə sadıqlıq və gələcək əməkdaşlıq üçün yeni çağırışlar" mövzusunda konfransın keçirilməsidir.

Qonaqlar ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayıda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işgalçi Ermənistən silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevre konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlerinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılışdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

neqliyyat vasitələrinə külli miqdarda ziyan deyib.

Qeyd olunub ki, əhalinin six yaşıdaşığı ərazilər "Toçka-U", "Smerç", "Skad" və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayıda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistən beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Numan Kurtulmuş və nümayənde heyətinin üzvləri helak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının etrafına gül dəstələri düzüblər. Qonaqları şəhər rəhbərliyi, Milli Məclisin deputatları və digər rəsmi şəxslər müşayiət ediblər.

Mustafa Şentop: Türkiyə, Pakistan və Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur

Bir millet, iki dövlət" şəhəri ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq. AZERTAC xəber verir ki, bu sözü Türkiye Büyük Millət Məclisinin sədri Mustafa Şentop jurnalistlərə müsbətibəsində bildirib.

Azərbaycan, Pakistan, Türkiye parlament rəhbərləri ilk iclasının Bakıda keçiriləcəyini bildirən M.Şentop qeyd edib ki, bu barədə qərar İslamabadda qəbul olunub. O deyib ki, əvvəller xarici işlər nazirləri səviyyəsində üçtərəflə platforma var idi. İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önemli addım atılacaq.

TBMM-in sədri bildirib ki, Türkiye, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur. İkinci Qarabağ müharibəsində Türkiye təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi birliliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik.



Ayşe Keşir: "Azərbaycanda özümü evimizdəki kimi hiss edirəm"

Burda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda özümü evimizdəki kimi hiss edirəm. Çox isti münasibətin şahidi olduq. İki ölkə arasında mövcud olan bu dostluğun, qardaşlığın partiyalar səviyyəsində, qadınlar arasında da olmasını istediyimiz üçün burdayıq". SiA-nın verdiyi məlumatə görə, bu fikirləri AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşir YAP idarə Heyətinin üzvü, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə partianın Mərkəzi Aparatında görüşündən sonra jurnalistlərə aşıqlamasında söyləyib.



Ayşe Keşir bildirib ki, görüləcək çox işlər vardır: "Biz bunun üçün çox əzmliyik. İki partiya arasında imzalanan niyyət protokolundan irəli gələn vəzifələrin icrası üçün AK Parti Qadınlar Birliyinin, qadın millet vəkillərinin üzərinə düşən missiyanın yerinə yetirilməsinə çalışırıq. Bu isti münasibəti Bahar Muradovanın söylədiklərdən, nümayəndə heyətinə səmimiyyətdən də hiss etdik. Bu görüşü qadınlar arasında əməkdaşlığın başlanğıcı kimi dəyərləndiririk. Bundan sonra yenidən Azərbaycanda olmaq, eyni zamanda, Azərbaycan nümayəndə heyətini ölkəmizdə görmək istərdik. Görüşlərimizdən yaranan təssüratım belədir ki, qarşıda görüləcək işlərimiz çoxdur. İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmek üçün göstərdikləri seylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığını, birgə fəaliyyətimizi davamlı edəcək".

Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağıma əminəm

Azərbaycan-Türkiyə arasındaki münasibətlərin ruhuna uyğun olaraq, xüsusişə Şuşa Beyannamesindən irəli gələn vəzifələrə, iki ölkə rəhbərələrinin qardaşlıq, bərabərlik, tərəfdəşlik, qarşılıqlı hörmət və müstəqillik prinsiplərinə söykənərək münasibətlərimizin, əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq.



AZERTAC xəber verir ki, bunu YAP idarə Heyətinin üzvü, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsbətibəsində bildirib.

Görüləcək işlərin çox olduğunu qeyd edən B.Muradova deyib: "Həmin işlərin bir qismi ölkə daxilinə, bir qismi regiona aiddir. Qalanları isə dünyamışlı işlərdir. İnaniram ki, Türkiye-Azərbaycan birliliyinin sayasında bütün bu işlərin öhdəsindən geləcəyik. Çünkü bizim güc qaynağımız xalqlarımızdır, onlar arasında olan dostluqdur, qarşılıqlıdır, əməkdaşlıqlıdır, eyni zamanda, qarşımızda dayanan hədəflərdir. Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağıma əminəm. Biz də bu işdə iştirak etdiyimiz, bu işlərə azacıq da olsa töhfəmiz olduğu üçün xoşbəxtik."

Türkiyə-Azərbaycan qardaşlığı “bir millət, iki dövlət” prinsipi əsasında qurulub. Həm Türkiyə, həm də Azərbaycan xalqları bu formul əsasında yaşayırlar. SİA xəber verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkışaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşla görüşdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, 44 günlük Vətən savaşında bütün dünya Türkiyənin Azərbaycana dəstəyinin şahidi oldu. Bu dəstək, eyni zamanda, Türkiyənin qüdrətinin daha bir təsdiqi idi. “Bu gün Azərbaycan və Tür-

Əli Əhmədov: “Bu gün Azərbaycan və Türkiyə tarixlərinin ən şərəfli dövrünü yaşayır”



kiye dövlətləri tarixlərinin ən şərəfli dövrünü yaşayır. Dövlətlərimiz arasında elaqələre Prezident İlham Əliyevin və Prezident Recep Tayyib Erdoğanın sıx dostluq münasibətləri böyük töhfə verir”, - deyə Əli Əhmədov qeyd edib.

AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş Türkiyə-Azərbaycan əlaqələrinin yeni mərhələyə yüksəldiyini bildirib. O deyib: “Qarabağ Zəfəri tekçə erməni işgalına son qoymadı, həmcinin regionda yeni reallıqlar yaratdı. Bu Qəlebə bizim üçün də qürur mənbəyidir. Bu Zəfərin miqyası qarşısındaki illərdə daha aydın görünəcək”.

YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri ilə görüş keçirilib



Iyulun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP idarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşir ilə görüşüb. SİA-nın verdiyi məlumat görə, qonaqları salamlayan Bahar Muradova bildirib ki, Azərbaycanla Türkiyənin qədim tarixi köklərə malik ənənələri və mədəniyyəti vardır: “Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələr qarşılıqlı əməkdaşlığı, dostluğa, qardaşlığa, hüquq bərabərliyinə əsaslanır. Bu çoxtərəflili əməkdaşlıq getdikcə yüksələn xətəl inkişaf etməkdədir”.

Münasibətlərimizin tarixindən geniş bəhs edən Bahar Muradova bildirib ki, tarixin ən müxtəlif mərhələlərində dövlətlərimizin, xalqlarımızın maraqlarına uyğun münasibətlər qurulub.

B.Muradova böyük önderlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz”, Heydər Əliyevin “Bir millet, iki dövlət” tezislərini öncə çəkərək, bu fikirlərin bütün dövrlər üçün aktuallığını nəzəre çatdırıb.

Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymduğunu bildi-

rən B.Muradova qeyd edib ki, bu mərhələni şərtləndirən əsas sənəd iyun ayının 15-də imzalanan Şuşa Bəyannamesidir: “Bu sənəd hər iki dövlətin hazırkı durumda qarşısına qoymduğu vəzifələri, hədəfləri özündə eks etdirir. O cümlədən xüsusi bir sənədi de vurğulamaq istəyirəm ki, bu da Şuşa Bəyannamesindən və indiyədək iki dost ölkə ar-

sındakı münasibətlərdən irəli gələrək partiyalarımız arasında imzalanan əməkdaşlıq protokoludur. Azərbaycan və Türkiyə arasında münsabətlərin inkişafına töhfələrimizi vermək üçün qarşılıqlı öhdəliklərimizi müeyyən etmişik. Bu öhdəliklərin də həyataya keçirilməsi zəminində bütün səviyyələrdə əməkdaşlığı ortaya qoymalıyıq. Qarşılıqlı səfərlər çərçivəsində atılan addımlar bu hədəflərə böyük töhfə olacaq.”

AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşir qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O bu gün Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin dünya düzəni üçün bir örnek olduğunu vurğulayıb.

A.Keşir Azərbaycanın Zəfərindən böyük qürur hissi keçirdiyini, Şuşa Bəyannamesinin imzalanması mərasimində iştirakından məmənnunluğunu ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafin da geniş fikir mübadiləsi aparılıb. Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Reion Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı sayasında sülh və inkişaf mərhələsinə daxil olur və bu mərhələyə qədəm qoyulması hər iki ölkənin hakim partiyaları YAP və AKP-nin birgə səyləri, six əməkdaşlığı ilə reallaşır. Türkiyə-Azərbaycan münasibətlərinin bütün dünya üçün qardaşlıq nümunəsi olması fonunda YAP-AKP münasibətləri də ölkələrin hakim partiyaları arasında əməkdaşlıq nümunəsi kimi qəbul edilir, dəyərləndirilir. Etiraf olunmalıdır ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səməralı əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir və öz bəhrəsini verməkdədir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ilə Türkiye Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri cənab Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında coxistiqamətli elaqələrin səviyyəsi yüksək heddə çatdırılıb. Bunu mütəmadi keçirilən görüşlər, hər iki tərəfin nümayəndə heyətinin mütəmadi təşkil olunan səfərləri də təsdiq edir. Hər iki ölkə, eləcə də bütün dünya ictimaiyyəti şahiddir ki, Azərbaycanın və Türkiyənin hakim partiyaları, müvafiq olaraq YAP və AKP arasında görüşlər davamlı xarakter alıb və bu heç də təsadüfi deyil. Əksinə, düşünülmüş, planlaşdırılmış şəkildədir, hətta strateji xarakter daşıdığı belə göz önündədir.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin hələ bundan əvvəl, yeni, iyunun 2-de Ankarada AKP-nin mərkəzi qərargahında ilk olaraq Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiye Büyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşü və görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıqda dair niyyət protokolunun imzalanması da təsadüfi sayıyla bilməz. Elə bu görüş və imzalanan əməkdaşlığı dair niyyət protokolu da məhz hər iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın sarsılmaz olduğunu təsdiq edən nümunədir. Həmin görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq elaqələrinin real vəziyyətinin yüksək dəyerləndirməsi, perspektivlərin müzakirə olunması da o zaman diqqət mərkəzində olub. Dünya ictimaiyyəti də qardaş Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin fonunda YAP və AKP əməkdaşlığının yüksək xətt üzrə inkişafının artıq fərqində idi.

Heç şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətlərini bütün dünya üçün qardaşlıq nümunəsi olduğu sərr deyil və AKP Sədrinin birinci müavini Numan

Bir millət, iki dövlət fəlsəfəsində YAP-AKP münasibətləri



Kurtulmuşun, "Qarabağın işgalindan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha bütün dünyaya göstərdik", fikri elə o zamankı görüş zamanı da diqqətdə yayına bilməzdi. Təbii ki, Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyətin, cəbhədə qazanılan Qələbənin həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olduğunu AKP Sədrinin birinci müavini Numan Kurtulmuş da bilir və bu onun fikirlərində də öz əksini tapır.

Həqiqətən də ölkələrimiz tarixdə ən uğurlu və ən güclü əməkdaşlıq dövrünü yaşayır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiye Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi YAP və AKP əməkdaşlıq elaqələrində də dinamik mərhələ yaradıb. Biz bu mərhələnin şahidiyik və hazırlıda Türkiyənin Ədalət və İnkişaf Partiyasının Azərbaycanda səfərdə olması, cənab Prezident İlham Əliyevin iyunun 26-də Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi, görüşdə Azərbaycanla Türkiye arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rol oynamasının vurğulanması, eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinin toxunulması, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılması ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyi artırır.



Doğrudan da xalqlarımız öz tarixlərinin ən çətin dönenlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Biz bunun ötən əsrin əvvəllərində erməni təcavüzü zamanı da şahidi olmuşuq və Atatürkün, "Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir", ifadəsi də, həmin dövrə qardaş ölkənin köməyə gəlməsi də, sonuncu 44 günlük müharibədə mənəvi və siyasi dəstək göstərməsi də yaddaşlar dan silinən deyil. Eləcə də, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənali dəstək vermesi, Vətən müharibəsi dönməndə Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək sadalananların bariz nümunəsi, deyilənlərin isbatıdır. Bir sözə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdəşlik münasibətləri Ulu Önder Heydər Əliyevin qeyd etdiyi kimi, "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır və sözsüz ki, bu münasibətlər hər iki ölkənin hakim partiyası, YAP və AKP arasında olan uğurlu, six əməkdaşlığın, hər iki ölkənin hakim partiyasının rəhbərini, cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğan arasındaki dostluq və qardaşlıq münasibətlərinin bəhəridir. Bellidir ki, bölgədə gözü olan qüvvələr, ələlxüsus imperialist güclər var və onların vəziyyətə hər yolla təsir göstərmək cəhdə-

man əngəl yaradıb. Amma bu engelin aradan qaldırılması üçün Türkiye-Azərbaycan dostluğunu, qardaşlığının müsbət təsirini biz artıq görürük. Görürük ki, həmin o qarışılıqlı yaratmaq istəyen qüvvələr ölkələrimiz arasında birlik və qardaşlıqla hesablaşmaq məcburiyyətində olduqlarının artıq özləri də çoxdan fərqindərlər. Fərqində olmasayırlar 44 günlük mühabibə zamanı mane olardılar və onlar cəhd etsələr də bunu bacarmadıqlarını özləri yaxşıca görübər və anladılar. Anladılar ki, Azərbaycan-Türkiyə birliyi, sələkü və qardaşlığı qarşısında aciz qalıblar.

Məsələ burasındadır ki, regionda qarışılıqlı yaratmaq istəyen qüvvələr heç də dinc durmaq niyyətində deyillər və onların maraqları keçmişdə qalmayıb. Hələ də regiona burnunu soxmaq istəyənlər az deyil. Hələ də Ermənistən tərəfini şirnikləndirmək isteyənlər öz missiyalarından əl çəkməyiblər və fürset

YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirilib

Iyulun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkışaf Partiyasının Gənclər Birliyinin sədri Eyyüp Kadir İnanla görüşüb. SİA-nın verdiyi məlumatə görə, göruşdə YAP Gənclər Birliyinin sədri Azərbaycan və Türkiyənin hakim partiyalarının gənclər təşkilatları arasında əlaqələrin mövcud durumu və gələcək inkişafı ilə bağlı fikirlərini bildirib. Ötən ay Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankara şəhərində keçirilən görüşü xatrladan B. İslamov bu görüşlərdə aparılan müzakirələrin əhəmiyyətindən bəhs edib.



"YAP və AK Partinin gənclər təşkilatlarının münasibətləri uğurla inkişaf edir. YAP və AK Parti gənclərinin birgə fealiyyətinin əsas məqsədi cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi gənclərimizin bir-birinə daha da yaxınlaşması, vahid amal etrafında birləşməsi olmalıdır. İnanırıq ki, bu dostluq və qardaşlıq münasibətləri gələcək nəsillərə de miras kimi qalacaqdır" - deyə, YAP Gənc-

ler Birliyinin sədri vurğulayıb.

Türkiyənin Ədalət və İnkışaf Partiyası Gənclər Birliyinin sədri Eyyüp Kadir İnan Azərbaycana səfərdən məmənluğunu ifade edib, hər iki ölkənin qardaşlıq münasibətlərinin yüksəlen xətə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Türkiye və Azərbaycan gəncliyi bu əlaqələrə laiyqli töhfələr vermək əzmindədir.

Göruşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının



gənclər qarşısında qoymuş vəzifələrin, müvafiq tövsiyələrinin yerinə yetirilməsi istiqamətində görüləcək işlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, YAP və AK Partinin gəncləri tərefindən həm beynəlxalq platformalarda vahid mövqedən çıxış etmək, həm də dünyadan müxtəlif ölkələrində yaşayış türk və azərbaycanlı

gənclərlə milli maraqlarımızın, ortaq dəyərlərimizin qorunması və təbliği istiqamətində fəal iş aparmaq qarşıda dayanan əsas vəzifelərdən biridir.

Göruşdə YAP və AK Partinin gənclər təşkilatları arasında gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir və təkliflər diqqətə çatdırılıb. Sonra qarşılıqlı hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.



Numan Kurtulmuş:
"Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir"

Bu gün Gəncədə 44 günlük ikinci Qarabağ müharibəsində ermənilərin törətdikləri insanlıqdan kənar hücumların baş verdiyi ərazidəyik. Bu insanlığa sığmayan, gecə yarısı saat 2-dən sonra qadınların, uşaqların yuxuda olduğu bir vaxtda mülki insanların yasadığı əraziyə atılan raket zərbəsi ilə burada 26 qardaşımız şəhid oldu.

Bu sözləri Türkiyənin Ədalət və İnkışaf Partiyasının sədrinin birinci müavini Numan Kurtulmuş Gəncəyə səfəri çərçivəsində erməni terroru neticəsində çoxlu sayıda insanın həlak olduğu, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə olarkən jurnalistlərə açıqlamasında deyib.

Şəhidlərin xatirəsini rəhmətlə andığını bildirən qonaq deyib: "Bu raket hücumları, döyüş vaxtı ermənilərin bu hərəkəti bir daha göstərdi ki, döyüş meydanında mərdliklə döyüşə bilməyənlər təessüf ki, arxadan mülki insanları, qocaları, uşaqları qətlə yetirərək insanlıq qarşı qanlı cinayətlər törədiblər. Ətrafdakı dağıntılar qanlı üzü, kırkı əli bütün dünyaya ifşa edən açıq sübutlardır. Amma buna rəğmən ən azından dünya ictimaiyyətinin müyyəyen bir qismi bu həqiqətləri görmək istəmedi. Şəhidlərə Allahdan rəhmət diləyir, bu müharibə zamanı insanlıqdan kənar hücumları ilə gündəmə gələn erməniləri şiddetlə qızarıraq. Bu hücumlar zamanı əsla unudulmamalı olan insanlıq əleyhina cinayətlərin törədildiyini dünyaya çatdırmaq üçün bu gün buradayıq. Bizim mentalitetimizdə döyüş meydənında olmayan insanlara qarşı əsla silah çekilməz, xüsusi uşaqları, qocaları, xəstələri vurmaq əsla yolverilməzdir. Bu dağıntılar burada insanlıq əleyhine törədilən cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir. Ümid edirik ki, bu müharibə cinayəti zamanla bütün beynəlxalq ictimaiyyət tərefindən qıymətləndiriləcək, bu cinayəti törədenlər haqqında lazımı tədbirlər görülecek. Şəhidlərimizə Allah rəhmət elesin!".

maqdır. Ən azından bu yoluxmani tam aradan qaldırmasa da, xeyli azaldacaq. Mən özüm de peyvənd olunmuşam".

Bakı Slavyan Universitetinin tələbəsi

Şəbnəm İsgəndərova: "Peyvəndlərin tərkibləri haqqında müyyəyen şayieler olduğu üçün biraz tərəddüb içərisindəyəm, lakin bir sira yerlərə Covid pasportu tələb olunduğu üçün könülü könlüllü formada vurduracağım. Tələbələrin peyvənd olunması universitetlərin ənənəvi qayda da təhsilə keçməsinə kömək olacaq deyə düşünürəm. Zənnimcə, müsbət bir nəticə ilə sonlanacaq".



Azərbaycan Diller Universitetinin tələbəsi Aytac İbrahimxəliyova: "Tələbələrin peyvənd olunmasına qarşı çıxmırıam. Ancaq ikinci dozanın vurulması ürəkaçan deyil. Əksər hallarda immuniteti zəif olan insanlar peyvənd olunmadan da yoxlama ehtimalı daha yüksəkdir. Yoluxmanın hər keçən gün biraz daha artması yenidən sərt karantin rejiminə kecməyimizə səbəb ola bilər".

rin peyvənd olunmasına qarşı çıxmırıam. Ancaq ikinci dozanın vurulması ürəkaçan deyil. Əksər hallarda immuniteti zəif olan insanlar peyvənd olunmadan da yoxlama ehtimalı daha yüksəkdir. Yoluxmanın hər keçən gün biraz daha artması yenidən sərt karantin rejiminə kecməyimizə səbəb ola bilər".

Qönçə Quliyeva



Talabalar peyvənd olunmayı necə qarşılıyor?

dan keçməyi hər kəse tövsiyyə edirəm".

Xəzər Universitetinin tələbəsi Zərdüst Quluzadə: "Mən universitetlərin açılmasını uzun müddətdir ki, gözləyirəm. Çünkü, pandemiya dövründə təhsildən çox uzaq qaldıq. Mənim fərdi inkişafimdə çox manəə oldu. Düşünürəm ki, onlayn tədris nə qədər inkişaf etsə də ənənəvi təhsille bir tutula biləməz. Bütün tələbələrin fikirləri də düşüncəmə görə bu yönəldərdir. Tələbələr təhsil mərkəzlerinin açılmasını səbirsizliklə gözləyirlər. Bunun üçün vaksin tələb olunur. Lakin tələbələr əmin olmaq istəyir ki, vaksin olunduqdan sonra dərsə gedə biləcəklər. Xüsusi məhdudiyyətlər içində dərsə getmək istəyənlər çoxdur".



Azərbaycan İqtisad Universitetinin tələbəsi Şəhərin İsazadə: "Covid-19 pandemiyası dünyani öz cənginə aldı və bizim ölkəmizdən də yan keçmədi. Əsas da bunun fəsadı kimi deyərdim ki, ənənəvi tədrisdən uzaqlaşıb, onlayn tədrisə keçilib. Artıq müyyəyen olmuş, daha səmərəli bir yol var. O da peyvənd olunub, təhsilə davam etmək.



Aynur Ədil: "Covid-19 pasportu olanın tələb olunması ali təhsil müəssisələri üçün çox əhəmiyyətlidir və vacibdir. Ona görə ki, bu daha çox tələbələrin həyatını qaranti altına alır. Yeni Covid-19 pasportu olandan sonra kimin vaksinasiyadan keçdiyini biləcəyik. Bu isə xəstəliyin və virusun qarşısını almaq üçündür. Beləliklə virusa yoluxma riski azalmış olur. Yoluxan şəxs vaksin olunduğu üçün xəstəliyi daha yüngül formada keçirir. Amma hər iki halda Covid-19 pasportun alınmasının tərəfdarıyam. Vaksinasiy-

Azərbaycanın dinamik inkişafı dünya mətbuatında

Azərbaycanın sosial-iqtisadi inkişafı, İslami dəyərlərin, islam mədəniyyət nümunələrinin mühafizəsi, islam həmşəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin ölkəmizə marağının artmasında əsas amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalını gerçekləşdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasetinin mənətiqi nəticəsi olaraq ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habəla, xidmət müəssisələri istifadəye verilib.

Təbii ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə əldə etdiyi uğurlar, qlobal əhəmiyyətli bir sıra mühüm tədbirlərin təşkilatçısı kimi çıxış etməsi da töhfələr verir. Əbəs yərə deyil ki, bu gün Azərbaycan bütün dünya tərəfindən sülhün, emin-amanlığın, barışın, bireyəşayışın məkanı kimi qəbul edilir. Belə bir nüfuz malik Azərbaycanın uğurları dünya mətbuatının diqqətindədir. Son vaxtlar Azərbaycanın zəfəri, işgaldan azad olunan ərazilər diplomatiq nümayəndələrin, KİV-lərin səfəri, aparılan abadlıq və quruculuq işləri və s. dünya mətbuatının çapında yer alıb.

Dünyada geniş nüfuzu olan Azərbaycan əminlikle deyə bilərik ki, KİV-lərin maraq dairesindədir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə sefərləri de dünya mətbuatının diqqətindən kənar-



da qalmayıb. Belə ki, Qırğızistanın "turktoday.info" portalında dövlət başçısının Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə sefərləri haqqında materiallar dərc edilib. Portalda Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəsən rayonuna səfəri, Ulu Önder Heydər Əliyevin abidəsinə və Şəhidlər xiyabanını ziyarət etməsi, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülen işlərle, "AzerGold" QSC-nin "Çovdar" İnteqrə olunmuş Regional Emal Sahəsinin fealiyyəti ilə tanış olması, Azərbaycan Televiziyasına müsahibə verməsi ilə bağlı materiallar yerləşdirilib. Qeyd edək ki, "Çovdar" qızıl mədənində hasilat işlərinə 2016-cı ilden başlanıb və burada böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib.

Bu gündək 259 min unsiya qızıl istehsal edilib, növbəti illerdə isə elave 338 min unsiya qızılın istehsali planlaşdırılır. "AzerGold" QSC tekce "Çovdar" yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş

ixrac edilib. Sayt Azərbaycan Prezidenti İlham Əliyevin Naftalan şəhərinə sefer etməsini, xalqımızın Ulu Öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucalmış abidəsinə ziyarətini və s. diqqətə çəkib.

Dövlət başçısının Naftalan Mərkəzi Sanatoriyanın açılış mərasimində iştirakı da portalda yer alıb. Müasir dövrümüzde Prezident İlham Əliyevin təşəbbüsü və həyata keçirilən proqramlar sayesində Naftalan şəhəri turizm sektorunda ön sırالara yüksəlib. Şəhərin əsasını sanatoriya-kurort infrastruktur təşkil edir ki, bu da şəhərin turizm potensialının genişləndirilməsində, sahibkarlığın inkişafında mühüm rola malikdir. "Naftalan Mərkəzi sanatoriysi" da belə layihələr sırasındadır. Bütün bunlارla yanaşı, portal dövlət başçısının Goranboy Olimpiadı idman Kompleksinin açılışında iştirakı, Gəncə şəhərinə sefəri, Ermənistən raket hücumlarının sebəb olduğu cinayət səhnələrinə baxması ilə əlaqədar məqalələr çap edib.

Dövlət başçısının Goranboy rayonunda Əlirzalı-Xan Qərvend-Səfikürd-Tapqaraqoyunu avtomobil yolunun açılışında iştirakı da portalda işıqlandırılıb. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə neqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, hemçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Uğurlu və dinimək inkişaf yolunda olan Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atır və həyata keçirilən tədbirlər ölkəmizin dönya çapında yer almamasına səbəb olub. Bu gün dönyanın her bir qitəsindən Azərbaycan inkişaf etmiş müstəqil dövlət olaraq görünür.

Nəzakət ƏLƏDDİNQIZI

Ermənistandan növbəti antirekord: 21.9 min erməni Rusiya vətəndaşlığını alıb

Ermənistanda 2021-ci ilin yanvar-iyun ayları başqa bir rekordla əlamətdar olub. Ancaq bu "rekord" heç də Ermənistən əhalisinin yaşayış səviyyəsi yüksəlməsi, yaxud ölkənin iqtisadi inkişafı ilə bağlı deyil. Əksinə, vətəndaşların yaşayış yerlərini dəyişdirmək, daha konkret desək Ermənistanda demografik vəziyyətlə əlaqədardır. Məhz bu "səviyyə" ermənilərin, Ermənistən rəsmilərinin "kürkünə bire salıb".

Beləliklə, əlahəzər faktlara müraciət edək. Bu ilin 6 ayı ərzində Ermənistən 21.9 min sakini təkcə Rusiya Federasiyasının vətəndaşlığını alıb. Bu da keçən ilin eyni dövrünün göstəricisindən demək olar ki, 7.8 min nəfər (və ya 1.6 dəfə) çoxdur.

Ermeni analitiklər bu hadisənin üstünü örə-basdır etmək üçün vətəndaşların öz ölkəsinə nə üçün tərk etməsini analiz etmək əvəzinə, diqqəti boş statistik rəqəmlərə yönəltməyə çalışırlar. Statistik rəqəmlərde (ermənilərin "fakt"larına inansaq) Ermənistanda sosial problemlərin həlli ilə bağlı müsbət dəyişikliklər baş verdiyi



halda, Rusiyada həyat səviyyəsi aşağı düşüb, əmək miqrantlarının iş tapa bilməsi çətinləşib və s. Burada bir vacib məqama toxunaq, yaşayış standartları baxımdan Rusiya ilə Ermənistəni heç bir halda tərəziniñ eyni gözünə qoymaq olmaz. Şimal qonşumuz olan Rusi-

ya forə edək ki, Beynəlxalq Valyuta Fonduñun (BVF) reytingində ölkələrin adambasaña düşən ÜDM-ə (alıcılıq qabiliyyəti pariteti) görə Rusiya ötən il 48-ci, Ermənistən isə 88-ci olub. Yanvar-aprel aylarında Rusiyada real əmək haqqı illik

ra förə, Ermənistən vətəndaşlarının Rusiyada miqrasiya qeydiyyatına alınması halları 289,9 minə çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 90,9 min (və ya 1,5 dəfə) çoxdur. Rusiyada qeydiyyatdan keçmə hallarının ümumi sa-



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

**Şapalaq dərsi:
Bakı Paşinyanı
özünə
gətirilməsinin
yolunu bilir**

Ermənistən iqtisadiyyat naziri Vaan Ke-robyan bəyan edib ki, Türkiye məhsullarının Ermənistana idxlə edilməsinə qoyulan qadağanın ardınca Ermenistən hökumətinin layihəsində türk mallarının satışının qadağan olunması da yer alıb. Belə ki, müəyyən orqanlar Ermənistən qanunsuz daxil edilmiş türk məhsullarını müsadirə edəcəklər. Daha dəqiq desək, Türkiye məhsullarının ölkəyə daşınmasına qoyulan 6 aylıq qadağanın davam etməklə yanaşı, bu qadağaya satış da əlavə olunur, üstəlik, müsadirə ilə.

Maraqlıdır ki, 6 aylıq qadağanın "əsaslandırılması" Ermənistən Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə əlaqələndirilir. Bu, həmin müddətdir ki, adıçəkilən quruma üzv olan ölkə müstəqil qaydada qadağalar tətbiq edə bilər, lakin uzunmüddətli zaman olarsa, onu qurumun komissiyyası ilə razılaşdırılmalıdır.

Mövcud addım isə nümayiş etdirir ki, Ermənistən heç də kommunikasiyaların açılışına heç də hazır deyil. Necə deyərlər, əsl erməni yanaşması...

Başqa tərefdən, bu addım hətta populist deyil, çünki Paşinyan üçün seçkilər geride qalib və publikaya oynamağın heç bir mənəsi yoxdur. Deməli, bu, məqsədi gedidir ve Paşinyan hökumətinin hansı tərəfə köklənməsinə olan bir işaretdir. Bunu onun hökumətinin səlahiyyətli üzvlərinin zaman-zaman "buynuzatan" bəyanatlarından da sezmək olar. Məsələn, Ermənistən XİN-nin yeni rəhbərinin həyəsiz bəyanatları, sərhəddə gərginliyin yaradılması, ABŞ səfirinin sərhədən rayona (Basarkeçərə) sefəri, eləcə də iqtisadiyyat nazirliyinin türk məhsullarına yönəlmüş planları nümayiş etdirir ki, Paşinyan artıq yavaş-yavaş konstruktiv gündəmdən kənara çıxır. Halbuki, bu gündəmi Ermənistənə məhz Rusiya təqdim etməsi ilə yanaşı, konstruktivliyin yeganə çıxış yolu olduğunu da təlqin edib.

Diqqət çəkən məsələ həm də budur ki, Paşinyanın seçkilərde inamlı qalibiyətindən sonra onun addımları deyavunu xatırladır. Hələ 2018-ci ildə o Rusyanın strateji aktivlərinin qarşı hückum planlarını həyata keçirirdi - Cənubi Qafqaz Dəmir Yollarına qarşı cinayət işi, Qazpromda yoxlamalar, elektrik şəbəkələrinin milliləşdirilməsi və Met-samor AES-nin təmirinə ayrılan kreditlərdən imtina, KTMT-ye olan hückum, baş katibin hebsi, eləcə də belaruslu Zasın naməzliyinin herbi alyansda təsdiq olunması teklifindəki birillik imtina və s.

İndi Paşinyan guya daha "müdrikcəsinə" davranışır və bu yöndə fəaliyyət göstərməyə başlayır. Məhz sərhəddəki gərginlikdən sonra Rusyanın təşəbbüslerinə torpedo zərbəleri endirir, üstəlik, qeyd edilənlərlə paralel olaraq Ermənistən siyasi istəblismentində KTMT-nin fəaliyyətsizliyi, lazımsızlığı ətrafında diskusiyaların aparılmasına şərait yaradır.

Türkiyə məhsullarının bağlanmasına gəlincə, bu amil Avrasiya İqtisadi İttifaqının Türkiye ilə yaxınlaşması marağının qasırsını alır. Bu mənada isə Paşinyan daxili siyaset yanlışlıklarını xarici siyasetə doğru sıçradır və nəticədə onun qarşısındaki aqibəti növbəti dəfə sual altına doğru sürüklənir.

Yəni o, bir dəfə qanun-qaydalari öz istədiyi kimi dəyişməyə cəhd etmişdi, amma nəticədə sıfetindən çox güclü bir şapalaq aldı. Hətta belə də deyə bilərik - Bakı Paşinyanı özünə getirilməsinin yolunu bilir və sınaqdən uğurla çıxmış həmin tətbiqini hər an təkrarlamama hazırlırdı...

yəni səbəblərlə bağlıdır. İqtisadi amillərlə yanaşı, 44 günlük Vətən müharibəsinin Ermənistən üçün ağır neticələri, eləcə də Azərbaycan-Ermənistən sərhədlərində davamlı gərginlik və davamlı təxribatlar böyük əhəmiyyət kəsb edir. Bir çox insanın ailelerinin, xüsusən də uşaqlarının gələcəyi və təhlükəsizliyi üçün artan narahatlığı var. Ona görə də Ermənistəndən köçmək, o cümlədən Rusiya vətəndaşlığını qəbul etməyi ermənilər yeganə çıxış yolu hesab edirlər.

V.VƏLİYEV

Azərbaycan Makron üçün Ruanda deyil...

Qarabağ müharibəsi və onun nəticələri dünyanın bir çox ölkələrində hələ də müzakirə edilməkdədir. Belə müzakirələrdən biri bu günlərdə Moskvada keçirilib. Orada real fikirlər səsləndirilib və işgalçı Ermənistana onu hər yerdə müdafiə etməyə və yeni təxribatlara ümidi dərməyə çalışın Fransa prezidentinin təhrikçi siyaseti açıq tənqid olunub.

“Fransa prezidenti Emmanuel Makron ilə Ermənistən baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Parisdəki görüşdə Qarabağda sabitliyi pozmaq üçün qərarlar veriblər. Təessüf ki, Fransa və şəxslən Makronun dəstək vədləri ilə bu çirkin planın həyata keçirilməsinə başlanılıb. Yenə də hərbçilər ölürlər, atəş səsləri eşidilir, Ermənistən sülhə can atmır, eksinə, vəziyyəti ağırlaşdırır.”

Bu sözləri rusiyalı politoloq, tarix elmləri namizədi, “Arxon” elmi jurnalının baş redaktoru Anton Breddixin Ermənistən silahlı qüvvələrinin Azərbaycanla sərhəddə yeni silahlı təxribatlarını şərh edərkən deyib. O, bildirib ki, rəsmi Paris müharibənin onun iştirakı olmadan dayandırılmışından narazı qalıb. Rusiyalı politoloq Fransa prezidentinin tutduğu mövqə barede menfi fikirlər səsləndirərək Makronu yalnız güclü dili danışmaqdə qınayıb: “Fransa bölgədə güclənməsini, özünü, Avropana və Amerika qoşunlarının getirilməsini isteyir. Bunun üçün isə səbəb lazımdır. Fransız “strateqləri” müntəzəm təxribatlardan və bəlkə də açıq hərbi əməliyyatlardan daha yaxşı bir şey düşüne bilməyiblər.”

Ekspert əlavə edib ki, nə Azərbaycan, nə də Rusiya təxribatlara seyrçi qalacaqlar: “Yeganə sual budur ki, təxribatlar və hərbi əməliyyatlar davam edərsə, Qərb öz qoşunlarını regiona göndərəcəkmi? Şübhəsiz ki, Qarabağ ərazisine deyil, Ermənistən torpaqlarına. Lakin Nikol Paşinyan bunu nə qədər istəsə də, Rusiya heç bir NATO üzvü-

nə bu icazəni verməyəcək”.

Bəli, Fransa Azərbaycana hərbi qüvvə göndərə bilməz, istər sülh-məramlı, istərsə də başqa adla. Azərbaycan suveren, güclü dövlət olduğunu bütün dünyaya 44 günlük ildirimsüretli müharibədəki qələbəsi ilə sübut edib. Bizim Ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Yeni, ona hansısa dövlətin hərbi yardımını və ya himayəsi qətiyyətə lazımdır. Sülh-məramlı-

çalışır. Makron özünü elə aparır ki, guya status-kvonun gorbagor olduğundan xəbərsizdir. Ermənistəndən zorla qovulmuş 200 mindən çox azərbaycanlıının öz müqəddərətini təyin etməsi hüququnu qulaq ardına vurması, vəhşi ermənilər tərəfindən Azərbaycanın yüzərlə kənd və şəhərlərini talan edib xarabaza çevirdiklərini görməzliyə qoyması bizim üçün yaxşı heç ne vəd etmir. Əvvəldən ədaləti və insan haqlarını ayaq altına atan və bununla da özünü pis imicile təqdim edən Fransa prezidenti sonrakı hərəkətləri ilə də özünü Cənubi Qafqaz regionunun arzuolunmaz “qonağına” çevirib. Qarabağda müharibə gedən günlərdə Makronun hansı siyasi hoqqalardan çıxmamasını



lara gəlincə, Azərbaycan və Ermənistən arasında bu missiyani yerine yetirən Rusiya və Türkiye qüvvələri var. Bundan başqa da Azərbaycan öz sərhədlərini özü qorumaq iqtidarındadır və qonşuları ile istənilən məsələni özü həll edə bilir. Qısaca desək, Azərbaycana nə hansı dövlətinse silahlı qüvvələri, nə ATƏT-in Minsk qrupu, nə də başqa vasitəçi lazımdır. Yada salaq ki, Fransa Minsk qrupundakı vasitəçilik missiyasından ötən 28 il ərzində birtərəfli qaydada yalnız Ermənistən təcavüzkar planlarını müdafiə üçün istifadə edərək özünə olan inanım üstündən qara bir xətt çəkdi.

Artıq dünya liderlərinə yaxşı məlumdur ki, Emmanuel Makron Fransanın mövcud ağır problemlərini bir yana ataraq nə yolla olursa-olsun yalnız Ermənistənən dirçəldiləməsə, qondarma status-kvonun bərpə olunmasına, təcavüzkarın yenidən meydana qaytarılmasına

unutmamışdır. Fransanın Ermənistəndəki səfirinin işgaldən sonra başqa səfirlər kimi Qarabağa gəlməməsi, Ermənistənən vandal hərəkətlərini pisləməməsi, əksinə, ermənilərə dəstək verməsi, ölkəmizə qarşı naşı və məsuliyyətsiz bəyanatlar səsləndirməsi bu dövlətin Azərbaycana olan bədxah mövqeyini nümayiş etdirib. Emmanuel Makron bütün bu əməllərə hansıdan geyindirəcək, özünün və yekəxana səfirinin əllaməliklərinə necə haqq qazandıracaq? Bəlkə yaramaz mövqə tutduğuna görə Azərbaycan xalqından üzr isteyəcək? Bu suallar yaxın zamanda öz cavablarını tapacaq. Görük başında yalnız erməni sevdası olan çağırılmamış qonaq Bakıya hansı “konstruktiv təkliflərə” gələcək? Təkcə onu yaddaşında möhkəm saxlaşın ki, bura onun üçün Ruanda deyil...

Vəli İlyasov

Yadimdadır, rusların bir yazarı vardi - Vasili Belov, onu ruslar deputat da seçmişdilər. Ona yadimdadır ki, həmin o Belov Dumadakı çıxışlarının birində rus əhalisinin artmamasını deyib “fər-yad” edirdi. Yəni o rus kişilərini cinsi passivlikdə, rus qadınlarını isə az doğmaqdə, ümumiyyətlə “doğmaqdə” ittiham edirdi (...bax, əsil yeridir, nəyən, ay Aliş?)

...Beləliklə, Rusiya Federal Dövlət Statistika Xidmeti bir müddət bundan əvvəl rusların ölüm səbəbləri ilə bağlı 2020-ci il üçün məlumat yayılmışdır. Məlumatda son bir ildə ölkənin təqribən 938 minden çox sakiniinin əsasən, infarkt, vurus, ürək-damar və s. xəstəliklərdən ölüyü bildirilmişdi. Bundan əlavə, Rusiyada ölümün əsas səbəbkərə kim xərcəng xəstəliyi göstərilmişdi. Belə ki, rusların 296 mln nəfərinin də bu xəstəliyin qurbanı olduğu göstərilirdi.

Maraqlıdır ki, bəzi rus saytlarının etirafına görə, ruslar arasında ölüm halları son illər xeylidən də artıq artmaqdadır.

Xatırladıq ki, Rusiya Federal Dövlət Statistika Xidmetinin bu ilin əvvəlində yayımladığı ilkin məlumatlara görə, 2020-ci ildə Rusyanın 2.124.479-dan çox sakini ölüb. Təbii ki, rəqəmlərin dəqiq olmadığı nəzəre alıraq hesablama yenidən aparılıb. Beləliklə, yeni hesablamadan sonra, məlum olub ki, son bir ildə ölkədə ölümlərin ümumi sayı

Doğmayan rus qadınları və ya... Belovun puç olan arzuları

Rusiya əhalisinin azalması ildə bir milyonu ötəcək



ki, rəqəmlərin dəqiq olmadığı nəzəre alıraq hesablama yenidən aparılıb. Beləliklə, yeni hesablamadan sonra, məlum olub ki, son bir ildə ölkədə ölümlərin ümumi sayı

2.138.586 nəfər təşkil edib.

Problem nədir? Problem bundan ibarətdir ki, bu gün Rusiyada ölenlərin sayı, yeni doğulanların sayını üstələməkdədir. Özü də

bu fərq mənfiye doğru yüksəlməkdədir.

Yene Statistika Xidmetinin hesabatına baxaq, beləliklə, statistika şöbəsində alınan ilkin məlumatlara görə, 2021-ci il yanvarın əvvəlində Rusiyada 146.238 milyon insan yaşayırı və bu yenidən hesablandıqdan sonra 67 min az, yəni 146.171 milyon nəfər çıxdı.

Artıq Rusyanın bu sahəye aid səlahiyyətləri həyəcan təbili şalmağa başlayıblar. Məsələ bundadır ki, 15 ildir ki ölkə sakinlərinin ümumi sayında belə bir azalma olmayıb.

Qeyd edək ki, koronovirus bütün dünyada olduğu kimi, Rusiyada da hələ bitmeyib. Dəqiq olmayan məlumatə görə, bu ölkədə gündəlik ölenlərin 800-1000 nəfər olduğunu nəzərə alsaq, təbii ki, ölkənin demoqrafiya böhranla üzləşəcəyini gizlədə bilmərik.

...Onu da xatırladıq ki, ötən gün Rusiya Baş nazirinin müavini Marat Xusnillin “İnstagram” səhifəsində Rusyanın 2 milyona yaxın əmək miqrantına ehtiyacı olduğunu bildirmişdi. Amma insifa desək, nazir müavini bu miqrantları hələ ki, başqa sahələrdə yox, ancaq tikinti sahələrində işləməyə “dəvet edirdi”.

Ağasəf Babayev



- Jalə xanım, Prezident İlham Əliyev Azərbaycanın milli maraq və mənafələri naminə öz dəmir iradəsinə ortaya qoyub, davamlı uğurlara imza atmaqdadır.

Son dövrün hadisələri bir daha təsdiqləyir ki, ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Bu günlər ənənəvi əlaqələri baxımından yene də maraqlı və ənənəvi hadisələrlə yadda qaldı. Dövlətimizin başçısı ölkəmizin milli maraq və mənafələri naminə öz dəmir iradəsinə ortaya qoydu, növbəti uğurlara imza atdı. Azərbaycanın milli maraq və mənafələri, dövlət təhlükəsizliyimiz ilə bağlı məsələlərdə bir addım olsun belə geri çəkinilmədiyi və çəkinilməyəcəyini bir daha sübut etdi.

Müstəqilliyimiz 30-cu ilini qeyd etməye hazırlaşdığımız dövrə ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığı üstünlük verib və hər zaman da bu yönə əməli, səmimi niyyətlərini ortaya qoyub. Möhtərem Prezidentimiz İlham Əliyevin 18 illik hakimiyyəti dövründə bu istiqamətdə çox ənənəvi addımlar atılıb. Məhz bunun nəticəsidir ki, öten illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsilçilik hüququ əldə edib və ya birbaşa bərabərhüquqlu üzv, müşahidəçi ya da assosiativ üzv olub.

- Jalə xanım, ölkəmizin əməkdaşlığı, tərəfdaşlığı ən çox üstünlük verdiyi qurumlardan biri də Avropa İttifaqıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu günlərdə ölkəmizə işgütərə səfərini necə qiymətləndirirsiniz?

Bu qurum Avropanın en nüfuzlu siyasi və iqtisadi birliyidi. Demək olar ki, Avropanın taleyi ilə bağlı ən ənənəvi qaralar ve addımlar məhz bu mötəbər təşkilata mexsusdur. Odur ki, Avropa ailəsinin, həm də Avroatlantik məkanın bir parçası kimi, bu qurumla əməkdaşlıq və tərəfdaşlıq bizim üçün ənənəlidir. Çünkü bundan qazanan tek biz yox, həm də onlardır. Avropa İttifaqı ilə "Şərqi tərəfdaşlığı" formatı çərçivəsində əməkdaşlıq da bu istiqamətdə uğurlu və əməli göstəricilərindəndir. Amma bununla belə, münasibətlərin daha da irəliləyən səviyyelərə aparılması vacib məqamlardandır.

Öten heftənin bazar günü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana işgütərə səfəri, bir sıra ənənəvi əlaqələrin açılışlarında iştirakı, ən əsası, Prezident İlham Əliyevlə bir araya gəlməsi, birgə bəyanatlar səslən-

dirməsi və mətbuat konfransı düzənlənməsi ölkəmizlə adlıqılık təşkilat arasında geləcək əlaqələrin və hədəflərin inkişafı baxımından çox ənənəvi idi.

Azərbaycan Prezidentinin vurğulduğu kimi, Avropa İttifaqı bizim üçün yaxın tərəfdəsidir: "Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbətə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır".

Dövlət başçımız vurğuladı ki, ətənikli ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi.

Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın yap.org.az-a müsahibəsi

Həmçinin, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının əhəmiyyəti 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu isə öz növbəsində, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitirəfli əlaqələrdə çox fəaliq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu da heç şübhəsiz ki, Azərbaycanın çox böyük nailiyyətidir. Bu, həm də əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

- Ən ənənəvi məqamlardan biri kimi, Cənub Qaz Dəhlizini (CDQ) layihəsinin tamamlanmasına qeyd edə bilərik.

Hər kəs də məlumudur ki, öten ilin son günündə, həqiqətən, tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtalya, Yunanistan və Bolqarıstan'a 3 milyard kubometrən çox təbii qaz ixrac olunub və əlbətə ki, Avropa bazarına ixrac olunacaq təbii

qazın əhəmiyi artacaq. Eyni zaman da, en vacib məqam-Azərbaycan, ölkəmiz öten il Vətən müharibəsində əraziyərinin uzun müddət Ermenistan tərəfindən işgalinə 44 gün ərzində son qoydu.

Azərbaycan Ermənistan qoşunlarının bizim əraziyimizdən tam və qeyd-sərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerine yetirdi və 30 illik münaqışını Qələbe ilə başa çatdırıldı. Ona görə də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırlıq.

Düşünürük ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirmək

Moskva səfəri də beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı.

Dövlət başçımızın bu günlərdə reallaşan Moskva səfəri Azərbaycanın qətiyyəti mövəyinin da-ha bir nümayishi oldu! Bu, Ermenistan üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçımızın Rusiyaya ikinci səfəri idi. Prezident İlham Əliyevin dünyanın üç supergücündən biri olan Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə bir araya gələməsi, səmərəli və effektiv danışçılar aparması ənənəvi hadisədir. Öncə onu qeyd edək ki, Rusiya bizim taxixi, həm də ən böyük şimal qonşumuzdur.

Bu ölkə ilə müstəqilliyimizin ilk

ışgalçı ölkəni diz çökdürdü.

Düzdür, öten 7 ay ərzində qarşı tərəfdən yenidən sərhəddə vəziyyəti gərginləşdirməyə yönelik addımlar atılır, təxribatlara cəhd edilməkdədir. Təbii ki, ölkəmiz tərəfindən də layiqli cavabı verilməkdədir. Amma bütün hallarda artıq Dağlı-Qarabağ adlı ne münaqışə, ne də coğrafi məkan var. Artıq hər kəsin qəbul etdiyi bir reallıq var: Dağlı-Aranlı vahid Qarabağ və Qarabağlı bütöv Azərbaycan! Bu bu gerçəkliliyi pozmağa qalxan əller anında sindiriləcələr. Bu baxımdan, Moskva görüşü zamanı deyilən sözər, verilen bəyanatlar çox mühün əhəmiyyətə malik idi və bir daha çoxlarına mesaj oldu.

"Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbətə, bilirom ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır"— deyə Rusiya liderinin bəyan etdiyi kimi, bu məsələlər hemişə ən mürəkkəb məsələlərdir, lakin əger biz nizamlama istəyirik, onda bu yolla getmeliyik.

Rusiya dövlət başçısı "İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm"— deyərək, əslində, artıq kimin, hansı ölkənin, yəni, haqlının yanında olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.

Bunun özü isə Azərbaycanın, Ali Baş Komandanımızın daha bir diplomatik və siyasi uğuru, nailiyyəti hesab edilməlidir. Azərbaycan Prezidenti də, öz növbəsində, bəyan etdi ki, regionda münaqışədən sonra və Azərbaycan haqlı və qalib təraf olaraq, bu dövrün ağrısız keçilməsinin tərəfdarıdır.

"Bə məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin hellində şəxşən iştirakınıza görə Sizə təşəkkürümüz bildirmək istərdim. Biz Sizinle daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra öten sekkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxşən görüşümüz və telefon səhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətə münaqışədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik"— deyən dövlətimizin başçısı ümumi səylərimizlə buna nail olacağına inandığını da əlavə etdi.

Bununla da bir daha Ermenistana, revanşızm ehval-ruhiyyəsinən əl çəkmək istəməyənlərə növbəti mesajını övdür. Biz dedik və hər zaman da dediyimizin üstündə durmuşuq, dediyimizə də əməl etmişik, indi söz, qərar, seçim qarşı tərəfindir. Əks halda... Bunu özləri düşünsün, yəni, "Dəmir yumruğu" unutmasınlar!

illərində zaman-zaman və bir çox hallarda da bizdən qaynaqlanma-yan gərginliklər yaşınmasına bax-mayaraq, artıq bu mərhələ geride qalıb. Xüsusi, ulu önderimizin müdrik siyaseti nəticəsində, o cümlədən, onun siyasi kursunun layıqli davamçısı Prezident İlham Əliyevin çox uğurlu, düzgün müeyyənəşdirilmiş xarici siyaseti sayesinde münasibətlər getdikcə yaxşılaşdı. O cümlədən Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gelişindən sonra iki ölkə arasında əlaqələrin normallaşdırılması, həttə ən yüksək səviyyəyə qaldırılması istiqamətində böyük məsafə qət edildi, mühüm addımlar atıldı. Öten illərdəki müsbət nəticələr də bundan xəbər verir. Xüsusi, ikinci Vətən müharibəsinə yanaşma, sərgilənən mövqə də elə bunun nəticəsi kimi qiymətləndiriləcəlidir.

Ölkəmiz apardığı müdrik siyasetlər hər kəsi, o cümlədən Dağlı-Qarabağ münaqışəsinin həllində ənənəvi rola malik olan Rusiyani inandıra bildi ki, artıq Ermənistana təcavüzünə, işgalinə son qoyulmalıdır. Bu, bir gün baş verəcək və verdi də.

Azərbaycan işğala son qoydu, öten il noyabrın 10-unda məhz Rusiya Prezidentinin iştirakı ilə Ermənistani məlum üçtərəfli bəyanatı imzalamağa məcbur etdi və

Alımlar dünyada baş verən təbii fəlakətlərin səbəbini açıqladı

Son zamanlar Yer kürəsində getdikcə daha tez-tez baş verən təbii fəlakətlər qlobal iqlim dəyişikliyinin nəticəsidir. "İzvestiye" qəzeti xəbər verir ki, barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ekspertlər ABŞ və Kanadada anomali hava şəraitinin, Avropa və Çində daşqınların, Rusiyada isə meşə yanğınlarının baş vermesine işarə ediblər. Bundan başqa, Türkiyədə və Şimali Afrika ölkələrində havanın temperaturunun rekord dərəcədə istiləşməsi, Braziliya və Cənubi Afrikada isə əksinə, görünməmiş aşağı temperatur göstəriciləri diqqəti cəlb edir.

Almaniyalı meteoroloq Yohannes Kvaas hesab edir ki, hazırda müşahidə olunan iqlim dəyişikliyi oniller önce havaya atılan tulıntılarla bağlıdır.

Onun sözlerinə görə, həttə zərərlər maddələrin havaya atılması indi dayandırılsa belə, bu, əsrin sonundakı temperatur 0,8 dərəcə artmasının qarşısını almayıcaq./Report.





**Baş Prokurorluq
ve DİN dörd polis
əməkdaşına
xəsarət yetirən
şəxslə bağlı
birgə məlumat
yayıb**

iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdü, əvvəller Cinayət Məcəlləsinin narkotiklər əlaqəli və qacaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtin Yasamal rayonu ərazisində idarə etdiyi avtoməsin saxlanınlərən həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərək qaćmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov ölüb.

Baş Prokurorluğun ve Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, avtoməsində olan sərnişin, əvvəller soyğunçuluq cinayətine görə məhkum olunmuş 1993-cü il təvəllüdü Elman Qurbanov isə qaćarən saxlanılıb. Axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Partlayış zamanı dörd nəfər polis əməkdaşı müxtəlif dərcəcəli bədən xəsarətləri alıb. Avtoməsinə baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azerbaijan Respublikasının arazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	27.07.2021
Vaksinasiya olunmuş nüfus	4632349
İstehsalçı təxmini	68020
İstehsalçı təxmini	2686492
İstehsalçı təxmini	32219
İstehsalçı təxmini	1945857
İstehsalçı təxmini	35801

**iyulun 27-də
Azərbaycanda
COVID-19
əleyhinə 68
mindən çox
vaksin vurulub**

iyulun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 min 20 doza vaksin vurulub. Nazirlər Kabinetini yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 219, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 35 min 801 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 632 min 349-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 686 min 492, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 945 min 857 nəfərdir.

Operativ Qərargahın qərarına paytaxt sakinlərinin - BAXIŞI

Azərbaycan Respublikasının Nazirlər Kabinetini yanında Operativ Qərargah dünən brifinq keçirib. Brifinqdə bir sıra qərarlar qəbul edilib. Belə ki, sentyabrın 1-dən ictimai iaşə obyektlərinə, qapalı restoran və kafelərə giriş Covid-19 pasportu ilə mümkün olacaq. Həmçinin tələbələrə vaksinasiya sentyabrın 1-dən başlayacaq. Bu qərarlarla bağlı SIA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə, təqdim edirik:

Paytaxt sakini Həsən Hüseynli: "Çox gözəl qərar-



lar verilib. Covid-19 pasportun tələb edilməsi vaksinasiya prosesini daha da gücləndirəcək. Ümid edirəm ki, bu yolla da virusa qalib gələ biləcəyik. Mən özüm de vaksinasiyadan keçmişəm özümü daha rahat hiss edirəm".

Paytaxt sakini Sərvət Sadıqli: "Mən özüm vaksinasiyadan keçmişəm. Çünkü



məlum məsələdir ki, virusdan qorunmaqın tek yolu budur. Peyvənd olunmamışdan özümü narahat hiss edirdim. Çünkü hər an adam virusa yoluxa bilər. Vaksinasiya prosesindən sonra özümü qorunmuş hesab edirəm. Vaksinasiyadan keçməyənərətən düşünməyənlərdir. Vaksinasiyadan keçmək hamının ictimai borcudur.

Paytaxt sakini Afət Qasımová: "Bu qərarlar olma-



lıydi. Başa düşürlər ki, insanların sağlamlığı üçün nəsə etməlidirlər. Çünkü hazırda virusun yeni dalğası özünü göstərir. Mən tamamilə bu qərarlarla razıyam".

Paytaxt sakini Fərzan Əliyev: "Bu qərarlar çox lazımdır. Çünkü pandemiya-



ya dirnaqarası yanaşanlar var. Ancaq məlumudur ki, pandemiya global bir problemdir. İnsan heyatına olduqca təhlükəlidir. Doğrudur, mən özüm vaksinasiya prosesindən keçməmişəm, ancaq artıq yazılmış istəyirəm".

Paytaxt sakini Hacı Əsərov: "Mən bu qərarlarla



qəti razı deyiləm. Mən özüm yaşılı adamam vaksinasiyadan keçməyi bundan sonra neyinəm".

Paytaxt sakini Tərəne Mustafayeva: "Çox gözəl



adım atılıb. Vaksinasiyadan keçmək insan həyatını qoruyur. Artıq 18 yaşına keçdiyi üçün elə bu gün qızım vaksinasiyadan keçəcək. Mən tamamile bunun lehinəyəm".

Paytaxt sakini Məhəmməd Əzimov: "Bu qərarlar



verilməliydi. Əger belə qanunlar qoyulubsa, deməli ona emel etmək lazımdır. Mən özüm vaksinasiyadan keçəcəm. Sadəcə, xəstəliyi keçirmiş deyə, hələ gözəyim".

Paytaxt sakini Fidan Quluzadə: "Mənəcə, cəmiyy-



yətin xeyrinə verilmiş qərarlardır. Bu qərarların düşünlülmüş olduğunu hesab edi-

rəm. Vaksinasiyadan keçmek tək özümüzün yox, həm də cəmiyyətimizin bu bələdan qorunmasına xidmət edirik".

Paytaxt sakini Röyal Rzayeva: "Dünyanın inkişaf etmiş ölkələrində insanları



vaksinasiyaya müxtəlif yollarla cəlb edirlər. Belə bir şey Azərbaycanda niye olmasın? Çox yerde və düşünlülmüş qərarlar verilib. Elmı olaraq sübut olunub ki, vaksin yeganə çıxış yoludur".

Paytaxt sakini Gülnara Əsədova: "Əger belə qərar-



lar verilibsə, deməli bu yaxşıca düşünülüb. Bunu mübahisə etməyə dəyməz. Qərarlara tabe olmaqdan başqa yol yoxdur".

Paytaxt sakini Tağı Turqu: "Mənəcə, qərarlar ol-



duqca yerine düşüb. Virusa qarşı tek silah vaksinasiyadır. Buna görə də, insanları belə yollarla vaksinasiyaya prosesinə cəlb etmək lazımdır".

Turqay Musayev

Minatəmizləyən minaya düşdü...

iyulun 27-də partlamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıllı rayonunun Mehdiyli kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsimov Bəhrəz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərcəcili bedən xəsərli alıb.

Cəbrayıllı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıllı Rayon Prokurorluğununda araşdırma aparılır.



Zərdüşt Quluzadə

"İllerdir hadisələri həqiqətləri ilə deyil, anlamış istədiyimiz kimi qəbul edirik. Bu baxımdan "Manipulyasiya, bəs necə?" kitabının müəllifi olan jurnalist Jozef Kirschner nəzərə alınmalıdır. Niye bir baliqçi qarmağın ucuna yem kimi tort qoymur?

Heç bir baliqçi, özü tort sevdiyinə görə, baliq tutarkən qarmağın ucuna bir tort taxmaz. Bunun əvezinə digər kiçik baliqları və ya soxulcanları istifadə edir. Bəzən də saxta soxulcan və ya digər suni yemlərdən istifadə edirlər. Çünkü baliq saxta və esl yemi bir-birindən ayıra bilmir. Deməli ov üçün düsündürümüz məqamlar ovumuzun ölçüsü, şüuru və zövqləri olmalıdır. Bu üç məqam müəyyən mənənədə insanlar üzərində de keçərlidir.

Siz qəbul etməsiz dəfələrlə baliq kimi ovlamısınız. Bəlkə də sizi ovlamaq baliq ovu qədər asan olmayıcaq, lakin nəticə həmişə eynidir. Yəni ov olmaq, elə ov olmaqdır. Bu sizi baliqlarla eyni sinifə daxil edir.

İller evvel dəbdəbeli şəkildə geyinmiş bir neçə adam Avstraliyanın Tirol dağlarında kiçik bir kəndə gəlir. Onların altında Amerika istehsali limuzinləri var idi və sadəcə elektronik əşya satmaqla məşğul idilər. Getdikləri hər yerdə soyuducu, radio, televizor və mətbəx texnikası satış müqavilələri imzalayırdılar. Bu müqavilələri imzalayan kəndlilər, nəhayət, dünyanın hər yerində olduğu kimi onların da həyatı asanlaşdırın alətlərə sahib ola bildiklərindən məmənun idilər.

Onlar doğrudan da vəd etdiykləri malları kəndlilərə çatdırırlırdılar. Yalnız işin pis tərəfi bu idi ki, kənddə elektrik enerjisi yox idi və kəndin nə vaxt elektriklə təmin olunağı da bəlli deyildi. Beləlikle zərər görən kəndlilərdən bəziləri sonrakı ayların kreditlərini ödəməkdən imtina etdilər.

Səbəb kimi aldandıqlarını və elektronik əşya satıcılarının firıldaqçı olduğunu iddia etdilər. Bu etirazlar neticə vermedi. Çünkü məhkəmə alıcılarının qanuni olaraq imzaladığı müqavilə şərtlərini yerinə yetirməyin məcburi olduğuna qərar vermişdi. Əlbətdə ki, bu müqavilələrdə yalnız elektrik enerjisi olduqda bu cihazların istifadə edə biləcəyinə dair bir kılma də yox idi.

Xülasə, geyimləri və davranışları ilə ciddi iş adamı kimin görünənən bu insanlar, hiylələr planları ilə kəndlilərin gözlədikləri elektrik enerjisini təzliklə geləcəyinə dair təəssurat yaratmışdır. Beləlikle onlar elektriklə təchiz olunmamış kəndə öz elektrikli mallarını satan fırıldaqçılar idi.

Kəndlilər isə uzun illər elektrik enerjisinin gəlməsini gözlədikləri üçün bu mövzuda hər şeyə inanmağa hazır vəziyyətdə idilər. Buna görə də qarışından fırıldاقları görəndə zərrə qədər də şübhə etmirdilər. Xüsusilə qonşularının da bu alətlərdən aldıqlarını söylədikdə, kəndlilər heç düşünmədən müqavilələri imzalayırdılar. Belə olan halda, malları satmağa gələn bu adamları satıcı kimi deyil, onlara daha yaxşı bir gələcək vəd edən müqəddəs insanlar kimi qəbul edirdilər. Hətta zəhmət çəkib bu kəndə gəldiklərinə görə onlara qarşı minnədarlıq hiss edirdilər.

Gəlin başqa bir ehtimalı nezərdən keçirək.

Digər satıcı motosikleti ilə bu kəndə gəlib və onlara - "Dostlar, hamımız bilirik ki, kəndnizə elektrik enerjisi çekilməsi üçün illərlə gözləmək lazımdır. Ancaq mən size soyuducu, televizor və elektrikli cihazları getirmişəm. Bunları almasanız, iflas edərem və ailəm ac qalar" desəydi, kəndlilərin ondan nəsə alacağınan inanardınız?

Öksinə, hər kəs onu lağla qoyar və illərdir elektrik enerjisi olmayan bir yerde onlara elektrikli cihazları satmaq isteyir bu adamin axmaqlığından danışdır. Bəs motosikletlə gələn satıcı ilə limuzindən düşən ciddi görüñüslü satıcılar arasındakı fərq haradadır?

Əslində, hər iki tərəf eyni malları eyni şərtlərdə satmaq istəyir. Ancaq buradakı fərq malların qablaşdırılmasında gizlidir. Limuzinli satıcılar qarmaqlarına gözəl və istahaaçan yemlər taxdalar, motosikletli satıcı isə kəndliləri boş bir qarmaqla ovlamağa çalışırdı.

Düşünürəm ki, bir çoxunuz kəndlilərin başına gələn bu hadisəyə güldünüz və heç vaxt bele bir səhv etməyə cəyinizi düşünürsünüz. Mənəcə heç gülmein və bilin ki, sizinlə də eyni şey nə vaxtsa olub, yenə də olacaq. Ömrümüz boyu bu cür ovlanaşdan çəkincə bilməyəcəksiniz. Bu hekayələrdə olduğu kimi manipulyasiya gözəl bir qablaşdırma üsuludur. İnsanlar paketin əzəmetindən içindəki həqiqəti qaçıra bilərlər. Bize ümid satılır, duyğu satılır, xəyallar satılır. Bunun üçün qablaşdırmanın əzəmetinə qapılmadan paketi açmağa çalışmalısınız.



İgor Korotçenko: "Ermənistan Fransa sülhməramlı qüvvələrinin gəlməsinə çalışır"



Bu gün Ermənistan-Azərbaycan sərhədində tamamilə anlaşılma baş verir. Azərbaycanın mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən həm dövlət sərhədində, həm də Qarabağ ərazisində atəşə məruz qalır. Bu, sinxronlaşdırılub və heç də təsadüf deyil. Bunu politoloq, Milli Müdafiə jurnalının baş redaktoru İgor Korotçenko "Moskva-Bakı" portalına müsahibəsində deyib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistanın sərhəddə kəskinləşmə yaradan səbəbləri və hədəfləri nədir?

- İkinci Qarabağ müharibəsində faciəvi məglubiyətdən və darmadağın olmaqdan sonra Ermənistan özünə gəlməye başlayır. Və bu gün erməni siyasi elitaları və xaricdəki erməni diasporası eyni mübarizənin yeni mərhələsinə başladılar. Bu mübarizənin məqsədi və vəzifələri Azərbaycanın Qarabağ bölgəsində mövcud olan separatçı varlığı qanunilaşdırılməkdir.

Bu gün ora Rusiya sülhməramlılarının nəzarətində olan bir bölgədir. Ancaq əslində, deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması səbəbindən 2-ci Qarabağ müharibəsi zamanı tam



darmadağın olmayan bir separatçı qrup var.

Yeri gəlmışkən, bu bəyanatda Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin tərkisi-lah edilməsi və fealiyyətinin dayandırılması nəzərdə tutulur. Bu məqam hələ həyata keçirilməyib. Və bu, erməni millətçiliyi və separatizm ideoloqlarına görə, indiki vəziyyətdə olsa da, əvvəlki onilliklər ərzində yürüdü-lən əvvəlki qeyri-konstruktiv və çirkin siyaseti davam etdirməyə çalışacaqlarına ümidi verir.

- Demək olar ki, Ermənistan sərhəddə gərginlik yaradaraq

münaqişənin həllinə Rusiyadan başqa başqasını, xüsusilə də, Fransanı cəlb etmək üçün bəhanə götirməyə çalışır?

- Əlbettə. Bu gün tamamilə anlaşılma müşahidə edirik. Təxribatlar Azərbaycan və Ermənistanın dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsi ərazisindəki temas xəttindədir. Hər yerdə atəş var-bu, sinxronlaşdırılub və qətiliklə təsadüf deyil. Ermənistanın həyata keçirdiyi məqsəd və vəzifələr yenidən Azərbaycana dişlerini göstərmek və onu bir növ sərhəd döyüşlərinə sürükleməyə çalışmaqdır.

Niye, buna ehtiyacı var? Əvvəlcə özünü qurban kimi göstərərək yenidən Rusiyaya və KTMT-yə müraciət edəcək. Ancaq oradan kömək almayıacaq, çünki həm Moskvada, həm də KTMT-də bu təxribatları kimin və niyə həyata keçirdiyini müəmməl başa düşürələr.

İkincisi, heç bir yardım ala bilədikdən sonra, bəzi Fransa sülhməramlı qüvvələrinin Ermənistan ərazisində olması fikrini təbliğ etmək üçün onsuz da birbaşa Avropa İttifaqına, Fransaya müraciət edəcəklər.

Hər halda, Ermənistan barışında maraqlı deyil. Bakıdan gələn bütün

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

təkliflər və çağırışlar, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin sülh müqaviləsi imzalamama təklifi rəsmi İrəvan tərəfindən laqeyd qalır. Yenə də qarşıdurmanın inkışafı ilə əlaqədar bir situasiya var. Üstəlik, rəsmi İrəvanın davam etdiridiyi daha bir vəzifə, Ermənistanın qəti şəkildə maraqlı olmadığı dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini pozmaqdır.

- İrəvan Bakının Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamama təklifinə niyə reaksiya vermir?

- Ermənistan təcavüzkar olduğunu halda özünü qurban kimi göstə-

rir. Yenə də deyirəm, Ermənistan hərbi məglubiyətdən sonra özünü gəlib və bu gün yenə de genişmiy়aslı təxribatlara el atır.

Azərbaycan sülh istəyir. İlham Əliyev Ermənistana bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə barışq müqaviləsinin imzalanmasına çağırın barışq əlini uzatdı. İrəvan bu çağrışı eşitmək istəmir. ABŞ və Fransadakı erməni diasporalarındaki qisasçı qüvvələr bu çağrışı eşitmək istəmir. Onlar dar, epiqist millətçi maraqlarını məmən etmək üçün tez-tez Amerika siyasetini manipulyasiya edirlər.

Tərcümə - Elçin Bayramlı

Vaxtılı Bakıda yaşmış, təhsil almış və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsindən sonra doğma paytaxtını tərk etmiş atası yəhudü, anası isə erməni olan Albert İsakov hazırda Kanadada yaşayır. O, eyni zamanda YouTube-də kanal açaraq müharibənin ağrı-acılarından, insanların yaşatdığı faciələrdən bəhs edir, Qarabağ münaqişəsinin, yaşanan qanlı olayların əsl günahkarlarının məhz Ermənistanın daşnak xüsusiyyəti siyasetçiləri olduğunu çəkinmədən danışır. SIA-nın əldə etdiyi məlumatə görə, məhz Bakıda yaşadığı dövrləri xoşbəxt zəmanalar kimi xatırlayan Albert videobloqlarında da bu barədə te-tez danışdığını deyir və o illəri nostalgiya hissələri ilə yaşayır.

Albert İsakov: "Öz evimə yaxınlaşış onun divarlarına toxunacam, məktəbimə gedəcəm, "Gənclik" metrosuna qədər piyada addımlayacam, ləp uşaqlıqda anamlı getdiyim kimi"

"Mənim küçəm inailab idi (indiki Həsən Əliyev) və mən orada doğulmuşam, 16 yaşına qədər yaşamışam. Yaxınlaşış anamın çalıştığı Tağı Şahbazi adına kitabxana var idi. Evimizin yanındakı 47 nömrəli məktəbdə təhsil alırdım. Dərslərdən sonrakı boş vaxtlarımı anamın çalıştığı kitabxanada keçirirdim. Kitablardan mənim en yaxın dostlarım idi. Yeri gəlmışkən, hazırda en yaxın və xeyirxah dostlarımla düşündüm, hansı ki, onlarla indi de münasibət saxlayıram, onlar Şamsud və İlqar idi", deyən Albert əlavə edib ki, o saatlarla oxuduğu tarixi kitablar barede dostlarına izahlar verir və onlar da səhbətləri diqqətə dinleyirdilər.

Lakin hər şey o zamana qədər davam etdi ki, qara buludlar uşaqlığımız üzərində barq saçılan işıqlı və ilqə günəşin üzərini tutdu... Əlbətə, mən Bakıya geri dönmək istəyirəm, en azından qonaq kimi. Əger gələrsəm, öz evime yaxınlaşış onun divarlarına toxunacam, məktəbimə gedəcəm, "Gənclik" metrosuna qədər piyada addımlayacam, ləp uşaqlıqda anamlı getdiyim kimi", Albert İsakov xatırlayıb.

Daha bir etraf: "Mən, monomilləti Ermənistanda qəçqin kimi 12 il - 1990-ci ildən 2002-ci ilə qədər çox ağır vəziyyətdə yaşayırdım"

Lev Aronovu Levon Aronyana çevirən tsexakronizm zəhəri

Yaxud, günahsız "günahkar" - bakılı Albert İsakovun 12 illik İrəvan məşəqqətlərindən doğan 30 illik acı gerçekliyi



yəhudiymiş!!!

Albert səhəbətə əsnasında olduqca maraqlı və çoxlarımızın məlumatlı olmadığımız bir faktı da açıqlayıb. Sən demə, bu gün ermənilərin fəxrlə, hay-həşirle təqdim etdikləri məşhur şahmatçı, hazırda Ermənistanı tərk edərək ABŞ-a mühacirət edən Levon Aronyan heç də erməni deyilmiş, o yəhudiymiş!!!

Albert İsakov deyir: "Nəyə görə bunları xatırladıram? Müharibədən sonra mənim gözərimə Levon Aronyanın anasının yazdığı şəhər dəydi. Hansı ki, Paşinyanın hakimiyətə gəlmişdən sonra onu sixışdırmağa başlamışdır və o da ABŞ-a köcdü. Onun anası kədərlə öz Feysbuk səhifəsində yazırı ki, oğlu vətənperəvərdir və bir zamanlarda ermənilər soyadlarının sonluqlarını "ov" və "yevlər", hətta "oğlu"larla və s. dəyişirdilərse, onun oğlu yəhudü ola-ola birdən-birə erməniyə çevriləmə qərarını verdi - Lev Aronovdan Levon Aronyana döndü".

"Onun atası bir dəfə kədərlə mənə dedi ki, oğlu Lev şahmat dünyasında ümidi dövrətərəfənətən etdikləri doğrultmağa başlığı ilkin dövrlərdə Ermənistanın müəyyən strukturlar valideynlərdən onun soyadını dəyişməyə "xahiş etdilər"

"Onun anası bu oğlunun addımını Ermənistanda qarşısında xidmət kimi dəyərləndirdi", deyə xatırlayan Albert etiraf edib ki, bütün bunlardan sonra o bildiyi, gördüyü hər şeyi açıq-açıq, tam cılpaqlığı ilə dənişəcək, göstərəcək və deyəcək: "Və bu anda mən özümü saxlaya bilmədim. Mən bu şahmatının atasını tanırdım, biz onunla 90-ci illərin sonlarında İrəvandakı sinaqoqda tez-tez səhbətlişirdik. Bu, normal ailə idi - ata Qriqori Aronov,

Balarusdan olan yəhudi, ana isə Seda Aronova, erməni. Onun atası bir dəfə kədərlə mənə dedi ki, oğlu Lev şahmat dünyasında ümidləri doğrultmağa başlığı ilkin dövrlərdə Ermənistanın müəyyən strukturlar valideynlərdən onun soyadını dəyişməyə "xahiş" etdilər. Mən uşaqa valideynlərdən birinin soyadının veriləməsinə qarşı deyiləm. Ancaq burada səhəbətə qəsəbə idi, yəni birmənəli olaraq aşağılayıcı və təhqiqədi. Azyaşlı yəhudü oğlunu Lev Aronov atası sağ ola-ola, tam normal ailəsə mövcud olduğunu halda Levon Aronyan çevrildi. Məhz bundan sonra o oğlan Ermənistani təmsil etmək hüququnu əldə etdi. Uşağın yəhudü soyadına özlərinin qısa "yan" sonluğunu yapışdırılar. Mən həmin addımı aşırı millətçilik, nasizim adlandırdım, sonra isə bunu YouTubedə səsləndirdim..."

"Belə bir məxməri millətçilik mövcud olduqca, ona qulluq göstərilirsə və o da çiçəklənirsə, erməni cəmiyyətində, eləcə də regionda əsl sülhü gözləməye təessüf ki, dəyməz"

Albert qeyd edir ki, onun hazırda göstərdiyi fəaliyyəti öz şəxsi təşəbbüsündür: "Bu, mənim dərk etmək cəhdimdir - əvvəller və indi nələr baş verib. Mən nəticəyə geldim ki, mənim, mənim yerlərim - Bakıdan olan qəçqınların çəkdikləri əziyyətlərinin teqsiri həmin o erməni millətçiliyi və daşnak ideologiyasıdır, tsexakronizmdir (individium aşırı milli ideologiya, onun milletinin başqa cür mövcud ola biləməsinə dair ali dəyər)

O, həmçinin nəticəyə gəlib ki, Ermənistanda daxili ziddiyətlər səbəbindən parçalanır. Onlar (daxili ziddiyətlər) bu cəmiyyətdə yavaş işləyən saatlı minnələrə bənzəyir. "Mən əminəm ki, Ermənistanda yalnız sözə müstaqil oləkədir və bu müstaqillik de yalnız kağız üzərindədir", deyən Albert İsakov təessüfə fikirlərini başa çatdırıb: "Oradan səslənən revanşist əhvalruhiyyə və birmənəli olaraq ağlışlı ritorikalar, qisas və qan istəyi, sonsuz nifret və dözsüzlük - bütün bunlar kökləri millətçiliyə və milli unikalılıq iddialarının dərinliklərinə işləyən ağacın meyvələridir. Problem başlardadır, belə adamların beyinlərindədir. Mən ümidiyəm ki, belə bir məxməri millətçilik mövcud olduqca, ona qulluq göstərilir və o da çiçəklənir, erməni cəmiyyətində, eləcə də regionda əsl sülhü gözləməyə təessüf ki, dəyməz", Kanadada yaşayan bakılı Albert etiraf edib.

Rövşən RƏSULOV

Qarabağı azad edən Lider onu həm də cənnətə çevirəcəkdir!

Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də, məhz xalqımızın ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sənəsənə sədaqətidir. Məhz ele buna görədir ki, 18 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətənəna həsr olunmuş əsl lider ömründür.

Cənab İlham Əliyev Ulu Öndərimizin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir. Ve bu gün Qalib Liderimiz, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyaseti ilə 30 il düşmən əsərətində qalan torpaqlarımız 44 gün ərzində əsərətən xilas oldu. Artıq qələbəmizdən keçən 8 ay ərzində böyük iqtisadi imkanlara malik işgaldən azad edilmiş ərazilərimizdə ən sürətli bərpa, quruculuq işləri aparılır. Bir sözə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Sözsüz ki, bu işlərə başlamaq üçün ilk növbədə azad olunmuş ərazilərimizdən minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nehayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işgaldən azad edildikcə "Böyük qayıdış" da davam edir.

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycanın qərbi bölgəsinə - Daşkəsən, Naftalan və Goranboy şəhəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işgaldən azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri və bu istiqamətdə yeniliklər barədə məlumat verərək bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir: "Əlbəttə, ikinci Qarabağ mühərabəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır".

Dövlət başçısı qələbədən 8 ay keçməsinə baxmayaraq çox böyük işlərin göründüyü və bu işləri qəhrəmanlıq hesab etdiyini deyir: "Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyim ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bü-



HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının
sədri

tün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışq. Bəli, xarici şirkətləri biz dəvət etmiş, amma podratçı kimi. Bütün vəsait dövlət bütçəsindən gedir. Dövlət bütçəsi üçün bu, böyük yükdür. Təbidi, amma biz bunu edirik, edəcəyik. Dediym ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik".

Sözsüz ki, bu, dövlət başçımızın "dəmir yumruq" siyaseti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabtərimizin gücü ilə olacaq. Və Ali Baş Komandanımızın dediyi kimi: "Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir".

Bəli, bu dəmir yumruğun gücü 30 illik həsrətə 44 gün ərzində son qoyuldu. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bunu bir daha vurğulayıb ki, bu, cəsaret, qətiyyət, düzgün addımlar, hücum siyasetimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir: "Biz həm mühərribə dövründə, həm postmühərribə dövründə istədiyimizə nail olmuşuq və nail olurq. Menim həm mühərribədən əvvəl, həm mühərribə zamanı, həm mühərribədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsvərvürüm var və biliyim nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olğunu kimi, bu sahədə də konseptual yaşıma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub".

Və bu gün Cənab Prezident İlham Əliyevin rehbərliyi və qətiyyəti ilə işgaldən azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevrilmesinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işgal siyasetinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiellik nümayiş etdirdi, indi də atlığı düşünləmiş və sistematiq addımlar Qarabağın qısa zaman kəsiyində dırçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri döñəcəkler.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın qərbi bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində onu da vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik: "Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım

məni rəhbərliyinin ölkədə peşəkar ordu yaradılması barədə sərt reaksiya verir.

Erməni hərbi tarixçinin deydiyinə görə, peşəkar ordu ölkədəki ordu sayının azalması demekdir. Ona görə də, Ermənistən buna getməmelidir. Bu gün, Ermənistani "qonşu ərazilərdən gözəyən təhlükəni" öncək Ayvazyan ölkədə böyük bir ordu, böyük bir səfərberlik ehtiyatı və milisin saxlanılmasının tərəfdarı olduğunu bildirir.

Bəs, bələ olan halda ermənilər neyləməlidirlər? Ayvazyan adlı biri deyir. Onun dediyindən belə başa düşülür ki, guya Azərbaycanın ele ilk gündən məqsədi yalnız Qarabağ ərazilərini silahsızlaşdırmaq deyil, həm də bu gün Süni ki da işğal edərək Ermənistən dövlətini mehv etmək olub.

men Ayvazyan adlı biri deyir. Onun dediyindən belə başa düşülür ki, guya Azərbaycanın ele ilk gündən məqsədi yalnız Qarabağ ərazilərini silahsızlaşdırmaq deyil, həm də bu gün Süni ki da işğal edərək Ermənistən dövlətini mehv etmək olub.

Bəs, bələ olan halda ermənilər neyləməlidirlər? Ayvazyan adlı biri deyir. Deyim ki, bu gün ölkədə orduya çağırmağa əsgər tapmayan erməni hərbi komissarlıqlarının etdiyi "ah-naledən" özünü hərbi tarixçi kimi təqdim edən birinin məlumatsız olduğunu mənələ də inanmırıam. Məhz bu mənada onun "böyük bir ordu, böyük bir səfərberlik" barədə dedikləri çox gülünc görünür.

Ağasəf Babayev

Paşinyan niyə "Böyük Sülh Sazişi"ndən boyun qaçırır?

Yaradıldığı ilk gün-dən be-

ri Azərbaycan başda olmaqla Gürcüstan, Türkiyə kimi ərazilərə də ərazi iddiaları eden Ermənistanın yaradılışı da elə işşalla başlayıb. Öz müstəqilliyini elan etmək üçün AXC-dən İrevanı tələb edən ermənilər nəhayət öz qondarma ərazilərini qurdular. Daha sonra verdikləri vəddən döñərək Qarabağ uğrunda yenidən mübarizəye başladılar. SSRİ tərkibində isə buna demək olar ki, nail oldular. Köçürmə siyaseti və işşallar nəticəsində Qarabağ, Zəngəzur kimi ərazilər işğala tam hazır idi. SSRİ-nin dağlımasını füset bilən ermənilər Qarabağı işgal etdilər. Həmin dövr öz ağır zamanları yaşayan Azərbaycan atəşkəsdən başqa çare görmedi.

Bələ ki, həmin dövrde bütün dünya Qarabağ hadisələrinə səssiz qalmışdı. Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyevin bağladığı atəşkəs və ondan sonrakı ordu islahatları nəticəsində bu gün artıq Qarabağ bizimdir. Uzaqgöran siyasetin nəticəsidir ki, düzgün zaman gözlənildi və həmin anda 44 günlük Vətən mühərribə başladı. Həmin bu düzgün an zamanı Paşinyan Rusiyanın qucağından qaçıb qərbinkinə qaçırdı. Ey ni zamanda da Azərbaycana qarşı atəşkəsi pozan ermənilər bize sanki eks-hücumun tam zamanıdır mesajını verirdilər. Bütün bunlara görə, təəccübü dəyil ki, ermənilərin coxu Nikol Paşinyanı bizim agentimiz hesab edir.

Qarabağı 44 gün ərzində itirən ermənilər yalvararaq sülh müqaviləsi isteyirdilər. Artıq nə status, nə də başqa bir mənəfət haqqında düşünən ermənilər sadəcə Azərbaycan ordusunun dayanmasını istədilər. Azərbaycan hər iki tərəfdən olan itkiyərək azalması üçün daha humanist olan addımı seçdi. 44 günlük mühərribənin eticəsi olaraq Rusiyanın vasitəciliyi, həmsədrlerin dəstəyi əsasında Azərbaycan, Rusiya və Ermənistən liderləri üçtərəfi atəşkəs bəyanatını imzaladı. Həmin sənədə Ermənistən hərbçilərinin Azərbaycan torpaqlarından çıxmazı, qəçqınların öz yurdlarına qayıtməsi, Zəngəzur nəqliyyat dəhəlizinin açılması kimi regionun inkişafına, əməkdaşlığı, təhlükəsizliyin təmin olunmasına təkan verəcək məsələlər öz əksini təpib. Bütün bunlara rəğmən bu gün, öz dövlətlərinin suverenliyini bizim mərhəmətimizə borclu olan bu xalq yenə de xaincə təxribatlara el atır. Heç bir məntiqi nəticə vəd etməyən bu təxribatların məqsədi isə təxmin oluna biler.

Erməni təxribatları bütün dünyaya göstərmək isteyir ki, münəqışə hələ bitməyib. Beləliklə onlar digər ərazilərin və beynəlxalq qurumların diqqəti ni bura yöneltmək isteyirlər. Yəni demək olar ki, ermənilərin məqsədi məsələyə yenidən baxılmalıdır. Digər tərəfdən demək olar ki, erməni tərəfi atəşkəsi pozub atəş açırsa deməli, birabəşə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımır. Belə olan halda onlar hesablamalıdırlar ki, əger Azərbaycan qərar versə ki, son qarşı torpağı da geri alıñ, onlar da əcdadları kimi vətənsiz qalacaqlar. İndi isə onlar hələlik öz qondarma vətənlərinin qədrini bilməlidirlər. Çünkü gün gələcək ki, Goyçə də, İrevan da öz doğma sakinlərini qarşılıyacaq.

Zərdüst Quluzadə

Bu dəqiqə Ermənistanda "öz gərəkli" məsələtləri ilə gündəmə düşmək istəyənlərin sayı artmaqdadır. Deyəcəkləri fikirlərin əsası oldu, ya olmadı, onlar üçün elə də bir fərqi yoxdur. Məsələ var deyərlər, "suda boğulan samanın çöpündən belə can dələr". Təsəvvür edin ki, bu gün ermənilər üçün heç "saman çöpü" də kəra gəlmir. Maraqlıdır ki, dünənə qədər rusları "vəfəsizləqda", erməniləri gəlib azərbaycanlılar əlindən almamaqdə "teq-sirkər" bilən ermənilər, indi də "...bəs ABŞ və Fransa hara baxır?"-deyə dad edirlər. Guya həmən dövlətlər, ermənilər qarşısında öhdəlik götürübərlər...

Bu gün "ölvdən belə can dileyən ermənilər" Bakını "suvenir bir dövlətin" ərazisində "təcavüz etməkdə ittiham" edirlər. Hələ bir utanmadan "Ermənis-

Ermənilərin "böyük ordu, böyük səfərbərlik" xülyası



Tanın geniş ərazilərinin itirilməsi ilə müşayiət olunan bele bir məglubiyət dəzə bilməyəcəklərin" deyə bildirirlər.

"Sovet Ermənistəninin mövcud olduğu sərhədlər Sovet ittifaqının dağılması halında mövcudluğunu təmin etmir". Bunu ermənilərin hərbi tərixçi kimi təqdim etdikləri Ar-

men Ayvazyan adlı biri deyir. Onun dediyindən belə başa düşülür ki, guya Azərbaycanın ele ilk gündən məqsədi yalnız Qarabağ ərazilərini silahsızlaşdırmaq deyil, həm də bu gün Süni ki da işğal edərək Ermənistən dövlətini mehv etmək olub.

Bəs, bələ olan halda ermənilər neyləməlidirlər? Ayvazyan adlı biri deyir. Deyim ki, bu gün ölkədə orduya çağırmağa əsgər tapmayan erməni hərbi komissarlıqlarının etdiyi "ah-naledən" özünü hərbi tarixçi kimi təqdim edən birinin məlumatsız olduğunu mənələ də inanmırıam. Məhz bu mənada onun "böyük bir ordu, böyük bir səfərbərlik" barədə dedikləri çox gülünc görünür.



Ermənistani Fransa qızışdırır?



Rus politoloqla müsahibə

Sergey Strokan: Paşinyan Moskva status məsələsindən danışmayıb, amma Şarl Mişelin təkliflərindən sonra bu barədə açıqlamalar verir

Bu yaxılarda işgal-dan azad edilmiş Azərbaycan əraziləri-ni ziyyət edən tanınmış rusiyalı siyasi müşahidəçi Sergey Strokan "Caliber" analitik infirmasiya mərkəzine müşahibəsində səfər təssüratlarını ve bölgədəki vəziyyətin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Safariniz necə keçdi, hansı təssüratlarınız var?

- Səfər çox maraqlı və zəngin oldu, qabaqcıl Rusiya KIV-lərinin nümayəndələri çox idi. Bu cür səfərlərin təskili xüsusilə Ermənistan və Azərbaycan arasında davam edən infirmasiya müharibəsi şəraitində çox vacibdir. "Barrikada"-buna belə ad verek- Rusyanın infirmasiya məkanında da yayılıb, jurnalistləri və mütəxəssisləri iki şərti komandaya bölüb - İrəvan tərəfdarı və Bakı tərəfdarı olanlar.

Siyasetçilərin, diplomatların, politoloqların çox sayıda açıqlaması var, amma həqiqətən baş verənlər barədə kəskin məlumat çatışmazlığı yaşayırıq. Ona görə də, bu cür səyahətlərin əhəmiyyətini qiyametləndirməmək olmaz. Gələn jurnalistlər hər şeyi öz gözleri ilə görmek imkanı eldə etdilər.

Şəxsən mənim üçün bu, keşidi, "Ohanyan xətti"nin (işgal olunmuş Azərbaycan ərazilərinin şərqi) dominant yüksəkliklərdə 120 kilometrlik eşelonlu qala zənciri (red.), belə mina sahələrinin olduğunu sadəcə bilmirdim. Mən beynəmiləciyəm, bir çox ölkədə olmuşam, amma bu qədər minanın basdırıldığı bir nümunə olduğuna əmin deyiləm - on minlərlə, yüz

minlərlə mina.... Və əslində, ərazi yalnız mədəncilik üçün istifadə edilmişdir.

Həm də başqa bir güclü təessürat-məhv edilmiş Şuşa haqqında danışmağa çətinlik çəkirəm. Bunu vurğulayıram, infirmasiya müharibələrində iştirak etmirəm. Öten ilin noyabr ayına qədər Şuşa Azərbaycanın nəzarəti altında deyildi. Bu yaxılarda bu şəhərin küçələrində gəzdim, dağıdılmış abi-

fərqli bir şey?

- Bu gün şahidi olduğumuz kəskinləşmə mən də daxil olmaqla hər kəs üçün tamamilə sürpriz oludur. Ermənistandaki parlament seckilərindən sonra vəziyyətin sabitləşəcəyinə emin idim. Nikol Paşinyan seckilərde inandırıcı şəkilde qalib gəldi və bu, siyasi kapitanını üçtərəfli bəyanata, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sülh müqavilələri-




dələri, xarabalıqları gördüm. Və düşündüm: həqiqətən müqəddəs yerlərə bağlı etdikləri şey budur?! Şəhərdə azərbaycanlı yox idi, amma orada praktiki olaraq ermənilər de yaşardı. Erməni tərəfi üçün bu qədər vacib idisə, bu şəhər niyə boş, bu qədər acınacaqlı vəziyyətdə id? Ağlı başında olan erməni jurnalistlərin bu barədə azərbaycanlı jurnalistlərə danışmasını istərdim.

- Son vaxtlar Azərbaycan və Ermənistan sərhədində bir ağırlaşma qeydə alınıb. Sizə, bu nə ilə bağlıdır? Qərbin müdaxiləsi, nizamlanmanın onlarun iştiraki olmadan baş vermişindən nəzərləq? Yoxsa

ne yatırıñ adamdır. Ancaq Qarabağın "statusu" ilə bağlı ifadələr (dırnaq işarələri bizimdir - red.) yenidən səslenməyə başladı.

Mənim nöqtəyi-nəzərimdən, bu, xarici təkliflər olmadan baş verməyib. Bir sui-qəsd nəzəriyyəçisi deyiləm, ancaq təqvimə baxıram. 7 iyul tarixində Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvaya gəlir, kəskin problemlərdən, Ermənistanda həbi esir adlandırılardan bəhs olunur, Azərbaycan üçün vacib olan məsələye- ərazilərin minallardan təmizlənməsinə, üçtərəfli komissiyanın işinə, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına toxunulur. Ancaq

Rusya tərəfi, əlbəttə ki, nizamlanmaya yönəlmış hər cür səyləri alqışlayır. Ancaq Avropa İttifaqının səylərinin Rusyanın səylərini ta-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə

"Ermənistən-Azərbaycan, ərazilərin işgaldən azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb

"Qarabağın xüsusi statusu" barədə bir dənə də olsun məqam tapmadım.

Bundan sonra Nikol Paşinyan Moskvani tərk edir və "status" mövzusu "cın şüshedən çıxdığı" kimi açılır. Və bu, artıq Avropa Şurasının rəhbəri Şarl Mişelin bölgeyə səfəri ərefəsində baş verir. Artıq Yerevanda keçirdiyi mətbuat konfransında, o, açıq şəkildə Avropa İttifaqının nizamlanmada müstəqil rol oynamaya hazır olduğunu söylədi və yenidən "status" məsələsini qaldırdı. Niye Nikol Paşinyanın tamamilə fərqli məsələlərin müzakirə olunduğu Moskvaya səfərindən sonra bu barədə danışmağa başladılar?! Çox güman ki, bunların hamisi, şərti olaraq bölgədəki "Fransız əlaqəci" kimi qəbul edilə bilən Şarl Mişelin təkliflərində irəli gelmişdir.

Fransa Prezidenti Emmanuel Makron, Aİ daxil olmaqla dünyanın müxtəlif bölgələrində liderliyini göstərmək istəyinə dəfələrə nümayiş etdirən iddialı bir siyasetçidir. Göründüyü kimi, indi yarıya qatla biləcəyinə və Cənubi Qafqazdakı gündəmi təyin edəcək nüfuzlu qüvvələrə bərinə çevriləcəyinə qərar verib.

Rusya tərəfi, əlbəttə ki, nizamlanmaya yönəlmış hər cür səyləri alqışlayır. Ancaq Avropa İttifaqının səylərinin Rusyanın səylərini ta-

mamlayacağına tam əmin deyiləm. Bəlkə də onlara zidd olacaqlar. Əgər bu hərəkətlər üçtərəfli razılaşmaları pozmağa yönəlmışsa, o zaman bütün qınağa layıq olacaqlar. Razılaşmaların həyata keçirilməsinə tərefdardırlarsa, hər cür tərifə layıq olacaqlar.

- Cox vacib bir məqam- Azərbaycan və Ermənistən arasındada ərazi bütövlüyünün qarşılılı tanınmasını təmin edən sülh sazişinin perspektivləridir. Xaxın vaxtlarda belə bir sənədi imzalamaq mümkünürmü? Əgər mümkünündürsə, onda nə vaxt? Yeri gəlmışkən, Nikol Paşinyan, həmişə olduğunu kimi, çox ziddiyətli açıqlamalar verir, amma, deyəsən, sülhə ehtiyac olduğu qənaati-na gəlir.

- Düşünürəm ki, sülh sazişinin karşısını almaq olmaz. Məsələ burası nadir ki, İrəvanla Bakı arasındaki münasibətlər birtəhər isti olacaq. Realist oləq-burada hərəket gözlənilmir. Praqmatik baxımdan mövcud münaqışə potensialını sıradan çıxarmaq üçün bu gün bütün tərəflərin belə bir razılaşmaya ehtiyacı var. Razılığın olmaması məhz anlaşılmazlıq yaranan və problem qatarına səbəb olan şeydir.

Tərcümə - Elçin Bayramlı

"Ermənistən bölgədə sülhü təhlükə altına alan addım-larına davam edir. Bu intensivləşmə hali Avropa İttifaqı resmisinin bölgəyə səfəri və Ermənistən yardımın ayrılmış formunda gözlənilən idi. Çünkü, Qerbələ Rusyanın bölgədəki maraqları açıq şəkildə toqquşmaqdadır. Nezərəalsaq ki, Paşinyanın hökuməti formalaşdırılmışdır, seçkidən 1 aydan çox vaxt keçməsinə rəğmən hələ də icra olunmayıb, maraq toqquşmasının həm də İrəvan və Moskva arasında da baş tutduğundan fərqiət varmış olarıq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriye Qarayeva deyib.

Politoloğun sözlerinə görə, maraqların kimlər arasında toqquşmasından asılı olmadan, əmin olduğumuz bir gerçek var ki, o da Azərbaycanın ərazi bütövlüyünü öz diplomatik güc və orduyu hesabına təmin etməsidir: "Lakin düşmən məglub olsa da, Azərbaycan torpaqlarına iddiaları dəyişmir və ya dəyişilməyini istəmeyən qüvvələr hələ də təsirini itirməyib. Hüquq prinsiplərini rehbər

Erməni təxribatlarının pərdəarxası məqamları nədir? - EKSPERT AÇIQLADI

tutmalı olan beynəlxalq güclər hələ də bu ritorikadan el çəkmək istəmir. Deməli, Azərbaycan da cavab atəsi ilə düşməni susdurma ritorikasından el çəkməli, bölgədə, onları kimin dəstəkləməsindən aslı olmadan separatçıların kökünü kəsməlidir. Bu, Azərbaycan tərəfinin atmalı olduğu ilkin addımdır. İkinci mərhələdə delimitasiya-demarkasiya prosesi Ermənistən istəyindən aslı olmadan Sovet xəritələrinə uyğun intensivləşdirilməli, üçüncü mərhələdə Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədlərinin ciddi şəkildə möhkəmləndirilməsi prosesinə başlanılmalıdır. Bütün bu proseslər icra olunduqdan sonra qarşı tərəf sülh müqaviləsinə vadar edilməlidir. Çünkü, ərazi bütövlüyü və suverenlik tanınmadığı halda protokol qaydalarına görə də sülh müqaviləsi imzalanma bilməz. Sülh müqaviləsindən sonra isə qaćınlar problemi öz həllini tapmalı, BMT-in



məye cəhd edirsə, demək ki, antiterror əməliyyatı qaçılmazdır. Biz mühabibə tərəfdarı deyilik. Bunu torpaqlarımız 30 ilə yaxın müdəddətde işgəl altında qaldığı halda nümayiş etdirdiyimiz yüksək səbr və dözüm, qələbə çaldığımız halda 10 ayda göstərdiyimiz kompromis sübut edir".

Aysel Məmmədova



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

28 iyul

Bakıya ciddi itkilərlə yollanacaq. Bəzi oyunçularımız meydana çıxmayaçaq". Qolaz xəber verir ki, bu sözləri "Olimpiakos"un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə keçirilecek cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis heyətdə xeyli sayda itki olduğunu bildirib: "Çox oyunçu sefəre aparılmayacaq. Sokrates Papastatopoulos, Yann Mvila, Tinkino, Ögmundur Kristinsson, Agibu Kamara və Andreas Buxalakisın adını çəkə bilerəm. Buna baxmayaraq, Azərbaycana qələbə dalınca gedəcəyik".

O, itkililərə baxmayaraq, ilk görüşdəki qələbə qazanmalarının səbəbini belə izah edib: "Heç bir sırr yoxdur. Hazırkıdan çox şey asılıdır. Çox məşq edirik və oyunlara ciddi hazırlanır. Problemlərin öhdəsindən gəlməyi və yenidən sınaqlardan keçməyi xoşlayıram. "Olimpiakos"un böyük futbolcuları var. Hamiya şans vermək yaxşı haldır. Bu da oyunçularda təcrübə formalasdır. Ehtiyat oyunçuları hazırlamaq və onlardan yararlanmaq mənim üçün xoşdur. İnanıram ki, "Olimpiakos" bu heyətlə irəli gedəcək"



"Olimpiakos"un baş məşqçisi: "Bakıya ciddi itkilərlə yollanacaq"

Qida texnoloqu Ağa Salamov SIA-ya müsahibə verib. Hemin müsahibəni sizə, təqdim edirik.

- Marketlərdə bəzən şahidi oluruq ki, bananlar qaralmış vəziyyətdədir. Bu bananları alıb yemək olarımk?

- Bananları soyuducuya qoymırla o da qaralır. Amma təzə qayıurlar o da qaralır. Ancaq mən tövsiyə ederdim ki, günlük ehtiyacı qədər alınsınlar. Məsələn üç nəfərdisə 6 dənə banan alınsınlar. Üçünü bu gün, üçünü isə sabah yeyinlər.

- Gün ərzində nə qədər et yemək olar?

- Kiloqramda bir qram züləndür. Onun 0,5-i heyvan mənşəli, 0,5-i isə bitki mənşəlidir. Biz heyvan mənşəli ancaq et yemirik həm də qatlıq, süd istifadə edirik. Buna görə də, heç olmasa yüz qram et yemek olar.

- Yod azlığından əziyyət cəkənlər necə qidalanmalıdır?

- Əsasən ağartı məhsullarından yaranmaq lazımdır. Xurma həmçinin çox faydalıdır. Himalay duzu və ya yodlaşdırılmış duzlardan bişirilən yeməkləri yeyinlər.

ELAN

Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində Bağçalı Evlər MTK tərəfindən Yusifzadə Emin Vüqar oğlunun adına verilmiş 7-ci bina 4-cü mənzilin maliyyə arayışı itdiyi üçün etibarsız sayılır.



mək lazımdır. Küləkli havada dəniz kənarında gəzinti bu baxımdan faydalıdır.

- Çörək yeməyenlər çörəyi nə ilə əvəz edə bilər?

- Çörək karbohidratdır. Odur ki, karbohidratı ancaq başqa karbohidratla əvəz etmək olar. Biz niyə deyirik ağ çörək yeməsin insanlar. Çünkü ağ çörəkdə liflər olmur. Xalis bugdaunu ilə bişirilən çörəklərin lifləri olur. Bu da orqanizm üçün çox faydalıdır. Həzm prosesini rahatladrı.

- Qarın piylənməsinin qarşısını necə almaq olar?

- Boş karbohidratlardan, yəni şirniyyatlıdan.

yatlardan qaçmaq lazımdır. Həmçinin un məmulatlarından əzaqlaşmaq vacibdir. Bu baxımdan idman da böyük rol oynayır.

- Bəzən şirin yaşıllı bibərini içməyən doldurub üstünə də cipsi əlavə edirlər və onu dadırlar bu nə dərəcə doğrudur?

- Təbii ki, bir dəfə ilə bir şey olmaz. Ancaq bundan davamlı istehlak etdikdə mədədə xora, mədə eroziyaya və xoşagelməz bakteriyaların artması halları baş verir ki, bu da mədənin sıradan çıxmamasına səbəb olur. Həm də cipsi özü artımelitdir yeni xərcəngə səbəb olur.

Turqay Musayev

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

QARABAĞ AZƏRBAYCANDIR!

Messinin paylaşımı
gündəm yaradıb



"Barselona"nın argentinli ulduzu Lionel Messi məşqlerinə evində dava etdirir. SIA-nın xarici mətbuata istinadən verdiyi məlumatə görə, evində həyat yoldaşı Antonella Roccuzzo ilə məşq edən dünya ulduzu idmanla məşğul olduğu anları sosial media hesabında paylaşıb. Çömbəlmə məşqləri edən Antonella Roccuzzo, mükəmməl bədən quruluşu ilə diqqət çəkib.

Ziya Hikmətoğlu

Repetitorlardan hansı halda Covid-19 pasportu tələb olunacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yanında yaranmış Operativ Qərargahın müəyyən etdiyi yeni qərarlar siyahısında ali ve orta ixtisas təhsili alan müəssisələrin tələbələrindən Covid-19 pasportu tələb olunur". Bunu SIA-ya aşıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Onun sözlərinə görə, həmçinin müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və işçilərdən Covid-19 pasportunun vacibliyi və zəruriliyi qeyd olunur: "Belə olduğu halda repetitor fəaliyyəti ilə məşğul olan şəxslərin koronavirus əleyhine peyvənd olmaları barədə sənədi təqdim etməklə vacibdir. Bilsiniz ki, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər əger 18 yaşına qədər vətəndaşlarının təhsili ilə məşğul olurlarsa, həmin pasport tələb olunmayıcaq. Amma repetitor fəaliyyəti ilə məşğul olan şəxslər sərf işe qəbul üzrə hazırlanıb, məsələn, Covid-19 pasportu tələb olunacaq. Çünkü yoxlanma zamanı hər hansı birində Covid-19 aşkarlanarsa, bu zaman repetitora həm də həmin şəxse müvafiq cərimələr tətbiq olunacaq. Ümumilikdə isə Covid-19 pasportunun tələb olunması barədə qərar düşünürəm ki, ölkə əhalisinin ən azı 70 faizinin peyvəndlənməsində kömək edəcək. Belə olduğu halda əvvəlki həyatımıza geri döñə bilərik. Bu addımların atılması şəhərinin əvvəlki həyatının bərpa olunması ilə bağlıdır. Burada strateji yanaşmada mövcuddur. Biz koronavirus əleyhine peyvəndləmədə iştirak etməmişkən, o zaman yenidən distant təhsil, yəni uzaqdan idarə olunan təhsil yaradılmalıdır. Peyvəndlənmə aparlmadığı halda bu tədrisin tətbiqi düşünülür. Peyvəndlənmənin sürətli aparılması ənənəvi təhsilə qayıtmak deməkdir. Bu baxımdan peyvəndlənmənin aparılması ənənəvi təhsil üçün vacibiyat təşkil edir".

Qönçə Quliyeva



Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələrin "Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 4600